



Əli Əsədov sərt karantinlə bağlı qərarı təsdiqlədi

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib. "Unikal" həmin qərarı təqdim edir: "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi..."

Səh. 2

UNIKAL

№20 (2015) 26 iyun 2020-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev


www.unikal.org

unikal-1@mail.ru

Səh. 3



DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirdi



Gündəmdən düşməyən Ziya Məmmədov...

Sabiq nazir və ətrafı ilə bağlı qalmaqallı xəbərlər niyə səngimir?

Yola salmaq üzrə olduğumuz həftə sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı iki həy-küylü xəbərle yenidən gündəmə gəldi. Öncə onun sabiq deputat olan qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi bildirildi. O da bildirirdi ki, Dövlət Yol Polisinin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbəyel Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova inzibati Xətalər Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə...)

Səh. 7

"Biz millətin dərdinə yanırıq"



Son dövrlər YAP-ın bəzi tanınmış simaları partiyanın rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirməkdədirlər. Unikal.org-a müsahibə verən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu və ya digər məsələlərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Səh. 4

Ramin Bayramlı: "Payızda yoluxmalar arta bilər"



Ekspertlər payız aylarında yoluxmanın artacağıni deyir. Bu baxımdan daha çox hazır olmağımız tövsiyə edilir. "Unikal" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Səh. 7

Ermanistan daxilində ciddi təlatüm yaşana bilər



Ermanistan-Rusiya münasibətlərinin getdikcə gərginləşməsi prosesi davam edir. Münasibətlərin belə bir məcraya gəlməsi siyasətinin başında Nikol Paşinyan dayanır. Onu da xatırladaq ki, Ermanistan Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, Ermanistan Rusiyanın ən yaxın...

Səh. 13

Prezident onunla bağlı sərəncam imzaladı



Prezident İlham Əliyev "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatorunu haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Mustafayev ötən il qədr iqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavini.

Prezidentin köməkçisi: "Gəlin, bir-birimizə kömək edək"

İctimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət edənlər sərnişinlər olmalıdır.

"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi ? Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bunu heç kim - nə polis, nə dövlət, nə digər inzibati orqanlar edə bilməz. "Çağırıram ki, gəlin bir-birimizə kömək edək. Tələblərə riayət etməyi təşviq edək, tələb edək. Bu, bizim hamımız üçün vacibdir".



Metroda sərnişindəşmə fəaliyyəti dayandırılır

Bakı Metropolitenində 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenin sərnişindəşmə fəaliyyəti dayandırılır.

"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarına dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Qərarının 2.2 bəndinə uyğun olaraq, Bakı metropolitenində 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək sərnişindəşmə fəaliyyəti dayandırılır.

Baş redaktor:
Zaur Əhməd

"Turanbank" ASC Binəqədi filialı.
h/h AZ74TURA41040011963500110944
M/h AZ26NAB0135010000000027944

Kod: 50462

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnməmiş və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

Fərdi nəqliyyatdan istifadə üçün plan hazırlanır

Hər bir əməkdaşına icazə verildikdə onun avtomobilinin seriya nömrəsi də qeyd olunur.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"SMS icazə alan şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadə etməsi üçün plan hazırlanır. Belə vətəndaşlar icazə aldıqda, onlar nəqliyyat vasitələrinin seriya nömrəsini də SMS-də qeyd edəcəklər".

Əli Əsədov sət karantinla bağlı qərarı təsdiqlədi

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib.

"Unikal" həmin qərarı təqdim edir: "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazit və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində "şəhərlərinin və Abşeron rayonunun" sözləri "Mingəçevir,



Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "şəhərlərinin və Abşeron rayonunun" sözləri "Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının" sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmununda 1.1-1-ci bənd əlavə edilsin:

"1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yeni

ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.";

1.4. 1.10-cu bənddən "və "E-Təbib" mobil tətbiqindən istifadə" sözləri çıxarılaraq və həmin bəndə "Çağrı Mərkəzinə" sözlərindən sonra "E-Təbib" mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə" sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı:

2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;

2.2. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindəşmə fəaliyyəti dayandırılır.

"Rayonlara gediş-gəliş nə zaman açılacaq?"

Rayonlara gediş-gəliş vacib məsələdir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib: "Rayonlararası gediş-gəlişin açılması yoluxma statistikasını artırıcaq. Bir az səbr etmək lazımdır ki, virusun yayılması lokallaşdırılsın. Yalnız bundan sonra gediş-gəlişə icazə verəcəkdir".



"Danışqlar təcili başlamalıdır" - Lavrovdan kritik açıqlama

"Moskva beynəlxalq vasitəçilərin himayəsi altında Fələstin və İsrail arasında bir-başa danışmalarını dərhal başlamasını zəruri hesab edir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

"İnanırıq ki, bu gün beynəlxalq ictimaiyyət həmişəkəndən daha çox və təcili şəkildə danışmaların yenidən başlamasına şərait yaratmalıdır. Beynəlxalq vasitəçilər və ərəb dövlətlərinin fəal iştirakı ilə birbaşa Fələstin-İsrail danışmalarının başlaması tələb olunur", - Lavrov bildirib.

Koronavirusa yoluxmanın yaş faizləri açıqlandı



Azərbaycanda koronavirusa yoluxmanın yaş faizləri açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində bildirib.

Onun sözlərinə görə, 0-9 yaş arası virusa yoluxma 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16%, 70-79 yaş arası 4%, 80 yaşdan yuxarı isə 2 % təşkil edir.

BAŞSAĞLIĞI

Arif Mahmudov ailəsi adından Xatirə Hacıxanım əziz qardaşı Mirəzizin vaxtsız vəfat ilə bağlı başsağlığı verirlər. Allah rəhmət eləsin!

ELAN

"Azərsu"ASC-in Ceyranbatan Su Texizatı İdarəsi tərəfindən Qasımova Elza Allahverdiyevnaya 23.10.2017-ci il tarixində verilən 045 nömrəli xidməti vəsiqə itmişdir. Bununla əlaqədar, həmin vəsiqənin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul olunub.

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

"Unikal" DTX-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafehinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafehlərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.



Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətdə əlavə məlumat verilməkdədir.

Informasiya şöbəsi

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb.

"Unikal"ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

"Məşğulluq haqqında" Qanuna əsasən işaxtaran və işsiz kimi qeydiyyatda alınmış şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək.

Prezident İlham Əliyevin fərmanı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanununun tətbiqi barədə" fərmana edilən müvafiq dəyişikliklə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində işaxtaran və (və ya) işsiz kimi qeydiyyatda alınmış və 18 yaşa tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında Fərdi Reabilitasiya Proqramına və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin ediləcək.

Hüseyn

"ASAN xidmət" və "ASAN Kommunal" 4 gün işləməyəcək

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyazan və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

"Unikal"ın məlumatına görə, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində 4-5 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün "ASAN xidmət" və "ASAN Kommunal", Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional "ASAN xidmət" mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 "Çağrı" Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda sənədlərinin hazırlanması barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə biləcəklər. Qeyd olunan tarixlərdə 108 "Çağrı" Mərkəzi və "ASAN xidmət" mobil tətbiqi vasitəsi ilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.

11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq.

Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlanı bilərlər. Belə ki, 27 aprel tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Famil

Eldar Əzizov Bakı meriyasına təcili yardım çağırdı



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işçilərdən koronavirus testinin götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısının göstərişi ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərinin əməkdaşları Bakı Şəhər İcra Hakimiyyətinin binasında dirlər. Artıq 50 nəfər əməkdaşdan koronavirus testi götürülüb.

Dürrə Həsənova

Heydər Əliyev Fondu Şəhid ailəsinin mənzil problemini həll etdi

"Bu gün "ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin üzvü olan daha bir şəhid ailəsinin ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqəti və şəfqəti sayəsində mənzil problemi həll olunub".

Bu barədə "Unikal"a "ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkirdi: "Təşkilatımıza müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlq problemləri olan övladının olduğunu bildirib, ipo-

teka ödənişini ödəməyə imkanı çatmadığını qeyd edib.

Biz ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Müraciətimiz tez bir zamanda cavablandırılaraq, həm ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının mülaliəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

"ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Hazırkı koronavirus pandemiyası dövründə şəhid ailələrinin problemlərinə xüsusi həssaslıq və diqqət göstərmək, bizim dəyərlərimizə dövlətimiz tərəfindən verilən ən yüksək diqqət



qətdir. Bu, bir daha sübut edir ki, hər bir şəhid ailəsi tək deyildir, hər bir şəhid övladı əmanət olaraq qayğı və şəfqətlə qorunur. Bizlərə, dəyərlərimizə sahib çıxdığınız üçün Sizlərə bir daha minnətdarlıq!"

Kamera vasitəsilə cərimə yazılmayacaq

Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnməyəcəyini açıqlayıb.

Portaldə qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyini bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portaldə qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin, qanunvericilik ka-

rantinlə bağlı tətbiq edilən İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir.

Unikal.org xəbər verir ki, bunu "Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq: "Avtomobilərin dövlət nömrə nişanının "SMS icazə" sistemində daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər

Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənməkdir".

Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: "Ammə cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir".

"Bunu prezidentimizə şəxsi etimad kimi qiymətləndirmək olar" - Cavid Osmanov

Bildiyimiz kimi Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlik-dəyir" mövzusunda Zirvə görüşü keçirilib.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib ki, həmin videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edib və çıxışlar ediblər.

"Bu Azərbaycanın neinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və

global miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verdiyinin əsas göstəricisidir. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Bundan əlavə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fəvqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir. Təbii ki bundan sonrakı proseslər təbii ki, BMT-nin daxili nizamnaməsinə uyğun həyata keçiriləcəkdir. Ən maraqlı məqamlardan biri də bundan ibarətdir ki, 120 ölkə bu gün ölkə prezidentinin təşəbbüsünü yüksək qiymətləndirib dəstəkləyirsə, bu Azərbaycana olan etimaddır, bunu prezidentimizə olan şəxsi etimadı kimi qiymətləndirmək olar. Təbii ki, bir məqamı da diqqətə götürək ki, növbəti dəfə yenə Ermənistan öz tərziyindən, faşizm siyasətindən əl çəkməyərək bu təşəbbüsün əleyhinə çıxıb. Bu da birbaşa onu sübut edir ki, onlar ümumdünya belə olan bu belədən qorunmaq üçün heç bir ümumi dəstəkdə çıxış etmək istəmirlər".

Dürrə Həsənova

Son dövrlər YAP-ın bəzi tanınmış simaları partiyanın rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirməkdədirlər. Unikal.org-a müsahibə verən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu və ya digər məsələlərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.

-Siyavuş müəllim, Milli Məclisin son iclasında koronavirusa inanmayanların cəzalandırılması ilə bağlı səsləndirdiyiniz fikirlər narazılığa səbəb olmuşdu. Təpkiləri necə qarşıladınız?

-Mən bunu vətəndaşlar üçün deyirəm, özüm üçün demirəm ki. Bir nəfər bütün ailəsini, ətrafını yoluxdura bilir. Göründüyü kimi, bu hal getdikcə genişlənir. Biz inzibati xəttlər məcəlləsində dəyişiklik edəndə bunların hamısını götür-qoy etmişik, hər şeyi nəzərə almışıq. Dövlət tərəfindən lazım olan hər bir addım atılıb. Dövlət birinci gündən başlayaraq laboratoriyaları və xəstəxanaları tam hazır vəziyyətə gətirib. Hansı ki, o vaxt bu virus dünyada çox geniş yayılmamışdı. Yeni tibbi avadanlıqların alınması üçün müxtəlif ölkələrə sifariş verilib və pulu da ödənilib. Karantin dönməndə sosial durumu aşağı olanlara, işsizlərə, işə gedə bilməyənlərə kompensasiya verilib, eləcə də özəl sektorlarda işləyənlərin maaşı verilməklə evdə oturmaqları deyilib. Tibbi dəstəklə bağlı bütün addımlar atılıb. Bunları dəfələrlə demişik, təkrar eləmək istəmirəm. 190 manatlıq kompensasiya əslində 200 min adam üçün nəzərdə tutulmuşdu, amma 600 min adama verildi, bu yardım 1 ay üçün nəzərdə tutulmuşdu, amma 3 aydır kompensasiyalar davam edir. Yolların dərmanlanması, dezinfeksiya edilməsi, yeni, bir çox iş görülüb. İndi birçə məsuliyyət qalır vətəndaşın üzərində. Vətəndaş gerek dövlətin qanununa hörmətlə yanaşsın. Qapalı yerdə maska taxılmalıdır. Bəziləri elə başa düşür ki, biz qərarı veririk ki, kimdənə pul ala. Əslində, bu cərimələrin mahiyyəti fərqlidir. İstəyirik ki, vətəndaş qanunları pozmasın, qaydaları eməl olunsun. Biz bunu deyirik, amma bizə qarşı kampa niyaya başlayırlar.

-Sizcə, nəyə görə hökumət nümayəndəsinin, yaxud hakim partiyanın təmsilçilərinin fikirlərinə belə münasibət yaranıb?

-Keyr. Burada sadəcə vətəndaş laqeydliyi var. Kimlərinə də özünü göstərmək istəyir. Hökumət nümayəndələri xalqın əleyhinə nəse demir ki. Tələb odur ki, maska tax, özünü, ailəni və cəmiyyəti qoru.

-Tək bu məsələ deyil,

ümumiyyətlə, deputatlar hər hansı məsələyə münasibət bildirəndə dövlətin maraqlarından çıxış edirlər. Ortaya sual çıxır ki, siz millətin vəkillərisiz, yoxsa dövlətin...

-Biz millətin dərdinə yanırıq. Qəbul etdiyimiz bütün qərarlar millətin xeyrinədir. Bizim danışıqlarımızın hər birini yazmırıq. Mənim o çıxışımın bir əvvəlini, bir də sonunu verdilər. Əsas mahiyyət ortasında idi. Çox oxunmaq üçün müəyyən məqamları verirlər, o fikirlər də bax, Siz deyən müzakirələrə səbəb olur. Biz orda hökuməti də tənqid etmişik, nazirləri də. Bəziləri anlamır ki, deputatlar qanunverici strukturudur, icraedici struktur deyil. Deputat su, qaz çəkən, ev tikən deyil. Qanunu qəbul edir və icrasına nəzarət edir. Vətəndaşın problemini aidiyyəti orqanlara çatdırır, daha özü həll edə bilməz.

deputat seçilməsinə mane olmuşuq. Mən parlamente üzv seçmirəm, deputatı xalq seçir. Musa Musayev bir dəfə proporsional qaydada deputat seçilib. Ondan sonrakı seçkidə seçilmədi, amma ona etimad göstərilərək Naftalan Şəhər İcra Hakimiyyətinə başçı göndərildi. Orda niyə işdən çıxarılıb, özü hamıdan yaxşı bilir. Ona daha artıq nə etmək olardı? Millət vəkili seçilib, icra başçısı təyin edilib. İrəliyə getmək üçün insan gərək öz üzərində işləsin, başqasını ittiham etməyə nə var ki.

-Amma onun ittihamlarından o da anlaşılır ki, seçki təyinatla, siyahı ilə olur...

-Məsələ elə budur da. Öz marağı təmin olunmayanda seçkinin üzərinə kölgə salır. Necə olur ki, o deputat olanda seçki ilə olur, başqası olanda siyahı? Bizdə seçki

-Söhbət parlament seçkilərindən getmir, ümumiyyətlə, son təyinatlarla baxırsan, kimsə kiminsə qohumudur, yaxındır...

-Elə deyil. Bizdə bir ənənə var. Təqdimat göndərəndə 30 nəfərin sənədini göndəririk. Kimin seçilməsi artıq bizim səlahiyyətimiz daxilində deyil.

-Yekun qərarı verənlər Sizin təmsil olduğunuz siyasi qüvvədən formalaşan hakimiyyət nümayəndələri deyilmi?

-Orası elədir. Amma orda da kateqoriya var. Təqdimatı verilən adamın təhsilinə, fəaliyyətinə, işinə baxılır. Biz elə belə heç kəsin namizədliyini irəli sürmürük. Götür-qoy edildəndən sonra ən layiqli şəxs üzərində seçim edilir.

-Amma təyinat xəbərləri adətən filankəsin oğlu, qardaşı oğlu vəzifə aldı kimi təqdim olunur. Camaat da fikirləşir ki, bəs bu ka-

bunların qarşısında o kəs necə sütün ola bilərdi? İndi şərait yaranıb danışır da.

-Amma ona etimad göstərilməmişdi...

-Əli Nağıyev sosial təminat naziri idi, Ziya Bünyadov akademik idi, həm də deputat idi, Murtuz Ələsgərov parlamentin sədri idi. Hansına etimad göstərilmirdi ki?

-Amma sonralar Siruz Təbrizli incik salınmışdı.

-Ola bilər. Kollektiv idarə olunan təşkilatdır. Bilirsiniz, bəziləri özləri barədə mif yaradır. Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam.

-Deyir ki, istefa ərizəsini təqdim edibmiş, qəbul olunmayıb.

-Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart

“Biz millətin dərdinə yanırıq”

Siyavuş Novruzov: “Qəbul etdiyimiz bütün qərarlar millətin xeyrinədir”



Dövlət isə hər şeyi qəbul edilən plan əsasında həyata keçirir.

-Siyavuş müəllim, əvvəllər də, elə son dövrlər də YAP-dan narazı olan partiyaçılarınız olur. Bu günlərdə Musa Musayev Siz də daxil olmaqla, YAP rəhbərliyi ilə bağlı ağır ittihamlar səsləndirmişdi. Bu məsələyə qayıtmağınızı istərdik. Əslində narazılığın mahiyyəti nədir?

-Bilirsiniz, Musa Musayevin fikirlərinin heç bir əsası yoxdur. Deyir ki, guya onun

azad və demokratik keçirilir. Partiyamızda 740 min üzv var və onların hər biri deputat olmağa layiqdir. Amma namizədlər müəyyənləşir, müzakirə edilir, kimlərin rəsmi namizəd olacağı İdarə heyətinin qərarından asılıdır. Sabah İdarə Heyəti məni məsləhət bilməyəcəksə çəkilib kənarda duracam.

-YAP İdarə Heyəti də öz-lərinə yaxın adamların namizədliyini təsdiqləyir, yoxsa?

-Qəti şəkildə belə şey yoxdur.

sib camaatın övladlarına nə zaman qapı açılacaq?

-Mən o fikirlərlə razı deyiləm. Kifayət qədər qapı açıqdır. Bax, bu binada işləyənlərin hamısı kasıb uşaqlarıdır. Hansının atası vəzifədədir? Əgər birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?

-Say çox olanda diqqət çəkir...

-Say çox deyil axı. Azərbaycanda 100 mindən artıq dövlət qulluqçusu var. Hamısı elə hakimiyyətdə olanların uşaqlarıdır? Dəriniyini bilməyəndə kənardan hər şey belə görünür də.

-Siyavuş müəllim, son günlər sabiq səhiyyə naziri Əli İnsanov yenə danışmağa başlayıb. Bildirib ki, YAP-dan onun partiyasına transfer edənələr var...

-Elə bir şey yoxdur. Beyləqan rayon təşkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur.

-Əli İnsanov bir zamanlar YAP-ın sütunlarından sayıldığını...

-(Sualı sona qədər dinləmir) Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allahverdiyev, Hacıbala Abutalıbov, Asya Manafova

ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahiddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış etmək istədiyini dedi. Prezident dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsiniz. Deməli, bir jurnalistlə məsələni həll edə bilmirsənsə, məsələni Prezident həll etməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdən xahiş elədi ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq etmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova və mən otaqda oturmuşduq. Gəldi, hərəməzə də bir kitab gətirmişdi. Dedi ki, gəlib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işim davam edəcəm. İndi tülkü özünü şir libasında camaata təqdim etmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram.

Söhbətləşdi: Zaur Əhməd

Bir müddətdir Azərbaycanda nazirlər başda olmaqla, yüksək vəzifə sahibləri postlarını itirdikdən sonra onlar haqqında sensasion məlumatlar yayılır. Vəzifədə iken kütləvi informasiya vasitələrində ən xırda tənqiddə rastlamadığımız iri məmurlar elə ki, işlərini itirirlər, barələrində deyilməyən və yazılmayan qalmır. Bu da cəmiyyətdə birmənalı qarşılıqdır. İctimaiyyət haqlı olaraq soruşur ki, həmin yüksək post sahiblərinin korrupsiya əməlləri, biznes şəbəkələri barədə həqiqətləri eşitmək, oxumaq üçün mütləq onların kreslolarından məhrum edilməsini gözləməkmə lazımdır? Belələrinin elə iş başındaykən hansı qanunsuz əməllərə imza atdığını yazmaq, dilə gətirmək olmazmı? Gəlin razılaşaq ki, kifayət qədər haqlı suallar, haqlı iradlardır.

Üstəlik, iş o yerə çatıb ki, müəyyən vaxtlarda bu cür iradlarla hətta hökumətə yaxın şəxslər, məsələn, bəzi deputatlar da çıxış ediblər. Gəlin qısa xatırlatmalar edək. Sosioloq Əhməd Qəşəmoğlu yerli mətbuata açıqlamasında bildirib ki, insanların eksəriyyəti məmurlar vəzifəsində olarkən onların qanunsuzluqları barədə danışmaqdan, onu tənqid etməkdən qorxurlar. Çünki insanlar eşidirlər ki, həmin məmurların onları cəzalandırmaq üçün imkanları var. Ona görə də insanların çoxu məmurun arxasınca danışmır. Lakin həmin məmur vəzifədən azad edildikdən, əsasən də həbs edildikdən sonra eksəriyyət həmin keçmiş məmurların arxasınca danışmağa, onun cəzalandırılmasını dəstəkləməyə, "çoxdan cəzalandırılmalıydı" kimi fikirlər səsləndirməyə başlayırlar. Buna görə insanlar qınamaq olmaz: "İnsanlar həm də ona görə məmur vəzifədə olan zaman ona qarşı danışmaqdan çəkinirlər ki, məmurları çox tənqid edənləri müxalifətçi adlandırılır.

Sadə insanlar da düşünür ki, onlar barəsində müxalifətçi rəyi yaranarsa, sonradan problemlərlə üzləşəcəklər.

"Dövlət büdcəsinə mənfi yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır" - bu sözləri isə ötən ilin yazında Milli Məclisin deputatı Fəzail Ağamalı Hesablama Palatasının hesabatının müzakirəsi zamanı demişdi.

Onun sözlərinə görə, Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin: "Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur".

"Niyyə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda



səriyyə oturub onların vəzifəsindən atılmasını, qollarına qandal vurulmasını gözləyirsə, bu normal sayıla bilməz.

Bir çox nazirlər, icra başçıları iş başındaykən maddi imkanları, səlahiyyətləri hesabına öz ünvanlarına yönəle biləcək tənqidləri zərərsizləşdirir, haqlarında yalnız müsbət rəylərin səsləndirilməsinə nail olurlar. Lakin "bağda ərik qurtarıncı" "salameleyk" də qurtarır. Dünənki tərifi bu gün yerini tənqidlərə, ağır irtihamlara buraxır. Bu yaxşı qarşılanıla bilməz. Elə iri məmurlar var ki, onların hansı qanunsuz əməllərə imza atdığı lap əvvəldən məlum olduğu halda, belələrinin yalnız "vurulduqdan" sonra tənqid nişangahına çevrilməsi cəmiyyətdə də müsbət qarşılıq, səmimi qəbul edilmir.

Qısacası, nazirlər, digər yüksək post sahibləri elə vəzifədə iken tənqid olunmalıdır ki, həm onlar bu qi-

Bəzi nazirlərlə bağlı böyük sirr...

Onların qanunsuz əməlləri niyə vəzifələrini itirdikdən sonra ortaya çıxır?

geniş materiallar yayılır? Bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər" - deyir F. Ağamalı bildirmişdi.

Deputatın səsləndirdiyi oxşar fikirlər xeyli müddətdir dilə gətirilsə də, dəyişən heç nə yoxdur. Əksər məmurların heyintiyə bulaşdığı, korrupsiyaya yoluxduğu yalnız onlar postlarını itirdikdən sonra yüksək səslə ifadə olunur. Kimsə vəzifədə olarkən onun yol verdiyi qanunsuz-

luqlar dilə gətirilmir, xırda istisnalara, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimsəmələr bir məmur vəzifəsini tərk edəndən sonra üzə çıxır.

Yerli KİV-in vurğuladığı kimi, burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlardır. Yol verilən qanunsuzluqlardan yumşaq dilə yazılma da, o hesablat baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. O halda ki, həmin məlumatlar əsasında qanunu pozanlar

ciddi cəzalandırılmış olar.

Bir də son vaxtlar rayon icra hakimiyyətlərində, ayrı-ayrı yuxarı dövlət qurumlarında həyata keçirilən əməliyyatlar, elə kabinetlərdə baş tutan qandallamalar var. Korrupsiyaya görə həbsə atılan belə məmurlar barədə vəzifədəyərkən güldən ağır söz yazılır. Ancaq elə ki, işlərini, azadlıqlarını itirirlər, haqlarında səslənən ittihamlar aləmi başına götürür. Halbuki bu cür tənqidlər elə onlar kreslolarında oturarkən də dilə gətirilə bilər. Lakin dilə gətirilmir, ək-

naqlardan, iradlardan nəticə çıxarmağa çalışsınlar, həm də kreslolarından məhrum olduqdan sonra ünvanlarına səsləndirilən ittihamlar inandırıcı təsir bağışlasın. Bu cür məmurların öz ünvanlarına olan tənqidləri müxtəlif yollarla zərərsizləşdirmək cəhdlərinin qarşısı vaxtında alınmalıdır. Yoxsa onlar "vurulduqdan" sonra haqlarında həqiqətlərin yazılması, dilə gətirilməsi yumşaq desək, "arxadan atılan daşa" bənzəyir...

Elvin Rüstəmov

Şeyx din xadimləri ilə videokonfrans keçirib

İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-nin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiya başçılarından qatıldığı video görüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazi və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Videoiclasın iştirakçıları salamlayan QMİ sədi Şeyxülislam A. Paşazadə ilk dəfə bu formatda görüşdüklerini xatırladı. Dini məsuliyyətdən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyasının yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışdı, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq global nümunələr nümayiş etdirdiyini təqdirle vurğulayıb. BMT Baş Assambleyasının pandemiyasının qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə

mübarizədə global həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildiren QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib.

QMİ sədri Azərbaycan Prezidentinin Nazirlər Kabineti yanında təsis etdiyi Operativ Qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini seçiyəli məsələlərə dair tövsiyə və qərarları birgə müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə dini mərkəzin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini qeyd edib.

Amansız xəstəlik dövründə mücadilənin ön cəbhəsində mübarizə aparan həkimlərin, polislərin zəhmətini yüksək dəyərləndirən QMİ sədri din xadimlərimizin də bu istiqamətdə fədakar xidmətlərini xüsusi qeyd edib. O bildirib ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşılacağı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibətləri yerinə yetirməsi minnətdarlıqla qarşılıdır. Bunun üçün din xadimlərinə təşəkkürünü bildiren QMİ sədri, koronavirus səbəbindən dünyasını dəyişənlərə Allahdan rəhmət dilədi, onların əzizlərinə başsağlığı verdi və xəstələrə şefa diləyib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı videoiclas iştirakçıları səmimi salamladı.

Hər zaman bu tərkibdə Şeyxülislamın iqamətgahında, Təzəpır kompleksində canlı görüşdüklerini xatırladan Komitə sədri ilk dəfə video formatında görüş keçirildiyini qeyd etdi və pandemiyanın tezliklə bitməsinə arzuladı. Pandemiyanın gedişatı, yaratdığı reallıqlar, fəsadlar barədə geniş məlumat verən M. Qurbanlı bu bələnin dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölüşdü. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildiren M. Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırdı.

Azərbaycan dövlətinin atdığı addımları dəyərləndirərək, hər hansı bir ölkənin təkbaşına COVID-19-la mübarizəsinin qeyri-mümkünlüyünü vurğulayan Komitə sədri dövlətimizin global müstəvidə bütün dünya dövlətlərinin səylərinin birlişdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT Baş Assambleyasının pandemiyasının qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü xüsusilə nəzərə çatdırdı.

Dövlət tərəfindən bütün lazımi addımların atıldığını vurğulayan M. Qurbanlı din xadimlərinin bu işə dəstək göstərmələrini qeyd edərək, virusun olduqca təhlükəli olduğunu və bundan qorunma tədbirlərini təbliğ edən moizə və çıxışlarının böyük önəm kəsb etdiyini xüsusi vurğuladı.

Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Alek-

sandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilasını üçün və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin uğuru üçün dualar etdilər. Bildirdilər ki, məkrli xəstəliklə mübarizə üçün dinin əsli olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazımi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdır.

QMİ sədri Şeyxülislam A. Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazi Sahib Məmmədov, Xəzər rayonu üzrə qazi Soltan Əlizadə, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məscidinin imamı Elman Pirişev, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənlı, Quba bölgəsi üzrə qazi Naib Səttarov, Gəncə bölgəsi üzrə qazi Qəni Axundzadə, Balakən rayonu üzrə qazi İbrahim İbrahimov, Təzəpır məscidinin imamı Mirçəfər Əyubov Sumqayıt şəhəri üzrə qazi Rauf Sərdarov, Qəbələ bölgəsi üzrə qazi Ceyhun Rüstəmov, Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndə Mərhəməd Mustafayev, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Qazax bölgəsi üzrə qazi İlham Süleymanov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adıgözəl Bəşirov çıxış etdilər.

Nigar Orucova


Dünya ölkələri kimi, Azərbaycan da aylardır koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparır. Xüsusilə son həftələrdə bu təhlükəli virusa yoluxan vətəndaşlarımızın sayında ciddi artım var. Nəticədə isə ölkənin bəzi tibb müəssisələrinin fəvqəladə situasiyalara kifayət qədər hazır olmadığı aydın görünür. Halbuki son illərdə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi, onun müasir tələblərə cavab verməsi üçün külli miqdarda dövlət vəsaitinin xərcləndiyi bildirilir.

Elə isə Bakıda və əyalətlərdəki bir çox xəstəxanaların acınacaqlı durumunda olmasının sirri, səbəbi nədir? Bu xəstəxanalarda istər tibbi texnika, tibbi personal, istərsə də digər çatışmazlıqların yaşanması haradan qaynaqlanır? Səhiyyə Nazirliyi (SN), doğrudanmı, bu sahəyə ayrılan vəsaitləri düzgün istiqamətdə, təyinatı üzrə, şəffaf və effektiv xərcləyib? Sadalanan suallara Oqtay Şirəliyev və onun rəhbərlik etdiyi nazirliyin cavab verməsini gözləmək sadəlövlük olardı. Çünki SN rəsmiləri bu quruma qarşı tənqidlərə, iradlara bir qayda olaraq ümumi sözlərlə, ənənəvi təkziblərlə münasibət bildirir. Həmin münasibətə isə münasibətsizlik demək daha doğru olardı. Odur ki, koronavirus sayəsində ölkənin səhiyyə sisteminin daha aydın şəkildə görünməyə başladığı nöqsanlarının bir çox səbəblərini Hesablama Palatasının apardığı audit yoxlamalarının nəticələrində axtarmağı uyğun bildik. Gəlin bir neçə bu cür təftişin sonucuna birlikdə nəzər salaq.

Məsələn, Hesablama Palatasının dövlət büdcəsindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2017-2018-ci illərdə ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə görə: çarpayı günləri 2017-ci ildə 43,3%, 2018-ci ildə 43,7% icra olunmasına baxmayaraq, ayrı-ayrı xəstəxanalar üzrə çarpayı günlərinin icrası 2017-ci ildə 2,7%-dən 53,4%-dək, 2018-ci ildə 1,7%-dən 51,4%-dək fərqli olub. Çarpayı günlərinin az icra olunmasına baxmayaraq 2017-ci ilin əvvəlinə vakant olan 57,0 ştatın 10,0 vahidi, 2018-ci ilin əvvəlinə vakant olan 76,0 ştatın 4,0 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib, ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2017-ci ildə 0,5-4,4 manat, 2018-ci ildə 0,06-4,1 manat, ərzaq xərci isə müvafiq olaraq 2,4-3,7 manat, 2,9-4,8 manat təşkil edib, bəzi kənd sahə xəstəxanalarında isə icra olunmuş

çarpayı günləri dərmanla təmin olunmayıb.

Nazirlər Kabinetinin 13 may 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünə-nəzarət vasitələri ilə təminatı Qaydaları"nın tələbləri bəzi hallarda gözlənilməyib, istifadə müddəti bitmiş dərman, sarğı ləvazimatları və materialları aşkar edilib, əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək



müddət Səhiyyə İdarəsinin və xəstəxanaların anbarlarında istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materialların paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) miqdarı tələbatdan artıq olub, bəzi hallarda isə alınmış malların qiyməti bazar qiymətindən baha olub.

Auditlə əhatə olunan dövrdə əmək haqqı, ezamiyyə xərcləri üzrə artıq ödənişə yol verilib, təsdiqedic sənədlər olmadan təsərrüfat malları və dəftərxana ləvazimatları xərci

Oqtay Şirəliyev çətin suallar qarşısındadır

Koronavirus Səhiyyə Nazirliyinin fəaliyyət(sizliyi) ilə bağlı nələr ortaya çıxardı?



haqqı ödənilib, normadan artıq ərzaq məhsulları silinib, yerinə yetirilməmiş əsaslı təmir işlərinə görə vəsait ödənilib, ehtimal olunan qiymətlərin müəyyən edilməməsi səbəbindən mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilib, satınalma keçirilmədən, təsdiqedic sənəd olmadan vəsait xərc edilib, səhiyyə müəssisələrinin tələbatından artıq material istifadəsi saxlanılıb. 2017-2018-ci illərdə əsas vəsaitlərin silinməsi zamanı metal qırıntısı toplanıb təhvil verilməyib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb, Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na bir sıra hallarda əməl edilməyib.

Və ya, 2014-2016-cı illərdə Gəncə şəhər Səhiyyə İda-

rəsinə (idarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə görə: adıçəkilən İdarənin və tabeliyindəki 31 səhiyyə müəssisəsinin strukturunda müxtəlif təyinatlı 1 435 ədəd çarpayı və ümumilikdə 4 286 vahid tibbi və qeyri-tibbi ştat vahidi təsdiq edilib. İdarənin tabeliyində olan 14 xəstəxana, 13 ambulator poliklinika müəssisəsi, 1 körpələr evi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomatın qarajı ilə birlikdə stasionar və ambulator tibbi xidmət göstərib.

İdarənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrinin strukturunda təsdiq olunmuş xəstəxana çarpayılarının və ştatların sayının respublika üzrə orta göstəricilərdən çox olduğu müəyyən edilib. Belə ki, Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə

her on min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 vahid təşkil etdiyi halda, bu göstəricilər Gəncə şəhəri üzrə müvafiq olaraq 43,7 və 28,2 vahid təşkil edir. Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 371,25 vahid və yaxud 8,7%-i 2016-cı ilin əvvəlinə isə 389,25 vahid və yaxud 9,1%-i vakant olub, onlardan müvafiq olaraq 2015-ci ildə 224,75 vahidi, 2016-cı ildə 217,75 vahidi xəstəxanalarda tam okladla işləyən işçilərə əvəzçilik üzrə verilib. Sözügedən İdarənin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi əvvəlki illərin göstəriciləri əsasında proqnozlaşdırılmaqla bir çarpayının işləmə günü 2015-ci ildə 225 gün, 2016-cı ildə isə 200 gün götürülüb və icra müvafiq olaraq 87,3% və 104,2% təşkil edib. Lakin çarpayıların faktiki işlədiyi günlərin sayı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər xəstəxanalarda bir çarpayı üçün proqnozlaşdırılan göstərici ilə və yaxud 340 gün proqnozla müqayisə edilib və ümumilikdə Səhiyyə İdarəsi üzrə proqnoza 2015-ci ildə 57,1%, 2016-cı ildə 61,4% əməl edildiyi müəyyən olunub. Bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərci İdarənin tabeliyindəki səhiyyə müəssisələri üzrə fərqli olmuş, müxtəlif illərdə büdcə vəsaiti hesabına, eyni zamanda əvəzsiz qaydada alınmış, bəzi inventarlar uzun

nə silinib, bəzi hallarda qaimə-fakturada iş və xidmətlərin miqdarının və çəkisinin artıq göstərilməsi nəticəsində, yerinə yetirilməmiş təmir-tikinti işlərinə görə podratçılara artıq vəsait ödənilib, ərzaq anbarlarında istifadə müddəti keçmiş və saxlanılma rejiminə düzgün riayət olunmaması səbəbindən keyfiyyətsiz hala düşmüş ərzaq məhsulları aşkar edilib, təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsullarının alınması hallarına yol verilib.

Bunlar Hesablama Palatasının səhiyyə idarələrində (şöbələrində) və dövlət xəstəxanalarında aşkarladığı saysız-hesabsız nöqsanlara, korrupsiya faktlarına dair, sadəcə, iki nümunədir. Həmin nümunələrin sayını kifayət qədər artırmaq olar. Səhiyyə Nazirliyi və onun rəhbəri Oqtay Şirəliyev isə belə halların aradan qaldırılması üçün indiyədək heç bir təsirli addım atmayıb. Bu isə səhiyyə sahəsində ciddi boşluqların yaranmasına gətirib çıxarıb. Hansı ki, koronavirus pandemiyası bizə həmin boşluqları çıpaqlığı ilə göstərir.

Yəqin, Oqtay Şirəliyev və onun nazirliyinin məsul şəxsləri ən azı bundan sonra KİV-in səhiyyə ilə bağlı illərdən bəridir davam edən tənqidlərinin, iradlarının nə qədər haqlı olduğunu anlayar, cəmiyyətin, medianın qınaqlarından nəticə çıxarmağı öyrənərlər. Hər halda biz belə ümid edirik. Sonrası SN-in başbilenlərinin öz işidir...

Sənən Mirzə

Gündəmdən düşməyən Ziya Məmmədov...

Sabiq nazir və ətrafı ilə bağlı qalmaqallı xəbərlər niyə səngimir?

Yola salmaq üzrə olduğumuz həftə sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı iki hay-küylü xəbərle yenedən gündəmə gəldi. Öncə onun sabiq deputat olan qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi bildirildi. O da bildirirdi ki, Dövlət Yol Polisinin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı iş Səbəyel Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalər Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb. Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

"Başlarına daş salıb mənim oğlanlarım?" - E.Məmmədov oğlu ilə bağlı xəbərə bu cür reaksiya verdi. Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yanlış



məlumat verirlər?"

Xatırladaq ki, Aynar Məmmədov Oqtay Əsədovun spikerliyi dönəmində Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı idi. Otən ilin iyulunda isə ona şöbənin baş müşaviri vəzifəsi verilmişdi. Lakin Əsədov sapiker postundan getdikdən sonra A.Məmmədovun da işsiz qaldığı deyilir.

Ziya Məmmədovla bağlı digər xəbərdə isə bildirilirdi ki, Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayət ediblər. Bu barədə musavat.com-a müvafiq şəkillər göndərən şikayətçilərdən biri - Günay Hüseyn qeyd edib ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar. Küçənin hasarlanması təşəbbüsünün şəkildə görünən, darvazası qəsr girecəyini xatırladan ima-

rətın sahibindən gəldiyi bildirilir. Bu ev isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur. Küçənin hasarlanmasının əsas səbəbi olaraq mərhum N.Məmmədovun ailə üzvlərinin küçədən gələn səsküydən narahat olduğu göstərilir. Küçəni kəsmək üçün göstərişin konkret olaraq N.Məmmədovun oğlu Fuad Məmmədov tərəfindən verildiyi deyilir. Hadisə ilə bağlı şikayətçilər öz narazılıqlarını öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, F.Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni "yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər". Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımı cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildiriblər.

Göründüyü kimi, Ziya Məmmədov nazir postunu üç ildən çoxdur itirsə də, onun adı özü, ailə üzvləri və digər yaxınları ilə qalmaqallı xəbərlər səbəbindən heç cür gündəmdən düşmür. Bu, keçmiş "nəqliyyat şefi"ni digər sabiq iri məmurların bir çoxundan xeyli dərəcədə fərqləndirir. Eks nazirlərin eksəriyyətinin adı cəmiyyət tərəfindən xeyli vaxtdır unudulub. Ziya Məmmədov isə gündəmdə qalmağa davam edir. Onun yaxınları mütəmadi olaraq hansısa qalmaqalla imza atırlar. Kənardan baxanlara belə görünür ki, onlar hələ də Ziya müəllimin nazir olduğunu sanır və kefləri istedikləri kimi rəftar edə biləcəklərini düşünürlər. Yoxsa nəyə arxayın olub sərxoş vəziyyətdə avtomobil idarə etmək, ya da küçəni hörmək fikrinə düşsünlər ki?!

Orxan Həsəni



Ramin Bayramlı: "Payızda yoluxmalar arta bilər"

Eksptlər payız aylarında yoluxmanın artacağını deyir. Bu baxımdan daha çox hazır olmağımız tövsiyə edilir.

"Unikal" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, payız-qış aylarında digər respirator infeksiyalara yoluxma yüksək olur.

"Əgər biz payız aylarına doğru koronavirusla mübarizədə müsbət addımlara nail olmasaq, xəstəliyin dianqostikası çətinləşə bilər. Tibb müəssisələrinə də yük arta bilər".

"85 minə yaxın icazə ləğv edilib" - Ülvi Mehdiyev

Bəzi təşkilatlar icazə sisteminə sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib



"Unikal" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra əməkdaşlar icazədən aidiyyəti üzrə istifadə etməyib. "Bu səbəbdən də 85 minə yaxın icazə ləğv edilib. Həftə sonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftə sonu icazədən sui-istifadə edib evdən çıxma bilməz, bunun üçün onlar sırası vətəndaşlar kimi 2 saatlıq icazə alıb çıxma bilərlər".

Ü.Mehdiyev qeyd edib ki, xüsusi karantin rejimi tətbiq edilən 2 həftə ərzində 750 minə yaxın icazə alınıb.

Bu şəhər və rayonlarda məhkəmələr təxirə salındı - SİYAHI

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarında məhkəmələr təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 03 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:

1. Xüsusi karantin rejiminin sərtləşdirildiyinin davam etdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy,

Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:

1.1 Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

1.2 Həbsdə olan şəxslər barəsində apelyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılması təmin edilsin;

1.3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şi-

fahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;

1.4 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

1.5 Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin;

1.6 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

1.7 Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apelyasiya və kasasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.



İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların iyun ayı üçün 190 manat birdəfəlik ödənişlərinin yaxın 2-3 gündə verilməsinə başlanacaq.

"Unikal"ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, yoluxma riskinin minimuma endirilməsi üçün ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

"Həmçinin, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzen və Şəki qeydiyyatında olanlar üçün də 190 manatlıq birdəfəlik yardımların verilməsi müzakirə edilir. Yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".

5 iyuldan SMS-lə icazə alarkən avtomobillər də daxil edilməlidir

Artıq normativ aktların üzərində SMS-lə icazə alınarkən avtomobilin də ora daxil edilməsi ilə bağlı iş gedir.



"Unikal" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, 5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir.

"Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır. Qanunvericilik icazə verəndən sonra bu sahədə tənzimləmə həyata keçirəcək".

Azərbaycanda təxminən iki ay öncə daha dörd məşhur bankın bağlanması xeyli insanın işsiz qalması ilə nəticələndi. Belə ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qəbul etdiyi qərarlarla "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-nin ləğvindən sonra həmin banklarda çalışanların xeyli hissəsi işini itirdi. Elman Rüstəmovun rəhbərlik etdiyi AMB-nin bu qərarları koronavirus bəlasının bütün ölkələr kimi Azərbaycana da sıçradığı və bu səbəbdən karantin rejiminin elan edildiyi vaxta təsadüf etdiyindən xüsusilə diqqətçəkici idi. Çünki belə çətin günlərdə insanların işini itirməsi ikiqat ağırdır.

Elə ona görə də həmin vaxt da yazmışdıq ki, ölkənin baş bankı və onun rəhbəri indiki situasiyanın həssaslığını nəzərə alıb addımlarını da məhz buna görə atmalı idi. Əlbəttə, unutmamaq olmasın ki, 2015-ci ildəki iki devalvasiyadan sonra ölkənin bank sektorunda ciddi təbəddülatlar ya-

nın işsiz qalması bir yana, ortaya başqa problem çıxıb. Sözügedən banklarda əmanətləri olan minlərlə vətəndaş pullarını geri ala bilməməkdən şikayətlənir. Xüsusilə son günlərdə bu motivli şikayətlər kəskin artıb. Yerli KİV-də yazılanlardan belə məlum olur ki, baş bankirin dörd bankı ləğv etməsi nəticəsində xeyli vətəndaş çıxılmaz vəziyyətə düşüb. Həmin vətəndaşların dediklərindən görünür ki, Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən bankların bəzi əmanətçiləri pullarını geri ala bilmir. Məlum olub ki, onların əmanətləri sığortalanmayıbmış.

Onlar bildirirlər ki, ləğv edilən banklara yatırıqları halal pullarını ala bilmirlər və bu onların, eləcə də, cəmiyyətin Azərbaycanın bank sisteminin etibarlılığını kökündən sarsıdır. "Biz ötən illərdə ölkə bankları ilə bağlı neqativ hallarla bağlı görülən tədbirlərdən, bank sektorunun sağlamladığı barədə rəsmi açıqlamalardan ruhlanaraq, minbir əziyyətlə qazandıığımız, dar gün üçün saxladığımız pullarımızı da-

pullar nə üçün kiminsə səbətsizliyinə qurban getməlidir" - şikayətçilər vurğulayırlar.

Onlar deyirlər ki, qazanclarını banklara əmanət etmələrinin səbəbi hökumət rəsmilərinin çağırışları olub. Çünki rəsmilər bildirdikləri ki, "pullarınızı evdə saxlamayın, banklara qoyun". Əmanətçilərin mətbuata bildirdiklərinə görə, bu sözlərə güvənib halal yolla əldə etdikləri gəlirləri banklara əmanət etmişik. Sitat: "İndi işə məlum olur ki, müxtəlif bəhanələrlə həmin pulları bizə qaytarmaq istəmirlər. Bu hansı məntiqə, vicdana sığır? Bizim günahımız nədir ki, bank sektoruna inanmışıq, pullarımızı həm etibarlıdır, həm də ölkə iqtisadiyyatına fayda olsun deyərək, banklara yatırıbmışız? Xahiş edirik, əlaqədar qurumlar səsimizi eşitsinlər, hər qəpiyində alın tərimiz olan pullarımızı özümüzlə qaytarınlar. Əks halda bundan sonra cəmiyyətin bank sektoruna hansı inamından, etibarından danışmaq olar?".

Narazı əmanətçilər bildirirlər ki, bağlanan banklarla bağlı hansısa nöqsanlar olubsa bu həmin bankların və tənzimləyici

Elman Rüstəmov yeni narazılar ordusu yaradır

Bankların bağlanması minlərlə əmanətçini şikayətçiyə çevirib

şandı. Nəticədə 2015-2018-ci illərdə ölkədə on kommersiya bankı bağlandı. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlər - bankın idarə heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci ilin dekabrın 5-də həbsi, aparılmış istintaqla Cahangir Hacıyev və digərlərinin birlikdə qanunsuz maliyyə əməliyyatları, real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəməsi hallarının ortaya çıxması da bank sektorunda köklü problemlərin olduğunu ortaya çıxardı. Həmçinin o da sirr deyil ki, bağlanan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb, onlardan bəziləri hətta əhəlinin əmanətlərini qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olmuşdu ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşüb.

Bütün bu real mənzərəni nəzərə alaraq da belə, məhz indiki vəziyyətdə, koronavirusa görə xüsusi karantin rejimi şəraitində bankları bağlayaraq minlərlə insanı işsiz qoymaq düzgün qərar kimi görünmürdü. Axı hazırkı vaxtda "işsizlər ordusu"nun sıralarını genişləndirmək əvəzinə diqqət bütün sahələrdə, o cümlədən, bank sektorunda problemlərin köklü həllinə yönəlməlidir. Bu zaman elə etmək lazımdır ki, ondan vətəndaş əziyyət çəkməsin. Ola bilər Elman Rüstəmov belə bir sadə həqiqəti unudur, yaxud diqqətdən qaçırdır, lakin biz bu qərar verildikdən ona xatırlatma etməyi vacib saymışdıq. Hazırda hər hansı problemdən çıxış yolu axtararkən sosial-iqtisadi durumundan narazı adamların sayını artırmaq əvəzinə daha optimal həll variantları tapmaq ən doğrusudur. İndi işə bağlanan bankların çox sayda əməkdaşı-



ha güvənlidir deyərək onlara etibar etmişdik. Bu gün işə məlum olur ki, yanılmışdır. Halal pullarımızı əmanət etdiyimiz banklar gözlənilməz şəkildə bağlanıb və indi həmin pulları heç cür ala bilmirik. Üzləşdiyimiz haqsızlığın aradan qaldırılmasını istəyirik" - deyərək şikayətçilər bildiriblər.

"Bəzilərimizə deyiblər ki, əmanətlərimiz 2020-ci ildə qoyulduğuna görə, sığortasız sayılır. Halbuki əlimizdə həmin bankların kitabçası və müqavilələrimiz var, orada qoyduğumuz əmanət sığortalı kimi qeyd olunub. Bu, necə ola bilər? Sualımıza konkret cavab ala bilmirik. Deyirlər, bizlik deyil, probleminiz varsa, Əmanətlərin Sığortalınması Fonduna gedin. Ancaq oradan da düzəməli cavab verilmir, deyirlər, 2020-ci ilin əvvəllərindən qoyulan bütün əmanətlər bloklanıb, məhkəməyə müraciət etmək lazımdır, məhkəmənin qərarı ilə məsələ həllini tapacaq. Qərribə orasıdır ki, 2019-cu ilin sonunadək qoyulan əmanəti geri alsaq, bu il qoyduğumuz əmanətdən imtina etmiş olduğumuz kimi absurd cavablar verilir. Bütün hallarda dişimizlə dırnağımızla qazanıb banklara etibar etdiyimiz pullar niyə batmalıdır? Bizim halal əziyyətimizin, zəhmətimizin haqqı olan bu

qurumun - Mərkəzi Bankın problemi. Sitat: "Bir qərarla bu bankları bağlamaq asandır. Bunun nəticəsində minlərlə vətəndaş incitmək, onları çətin vəziyyətdə qoymaq nə qədər doğru, nə qədər ədalətli işdir? Bizim kimi sadə insanların günahı nədir ki, minbir zülmə qazandıığımız əmanətlərimiz kimlərsə səbətsizliyinə, yarıtmazlığının qurbanına çevrilir? Xahiş edirik, hökumət, Mərkəzi Bank, Əmanətlərin Sığortalınması Fondu səsimizi eşitsin. Halal pullarımızı özümüzlə qaytarılsın. O pulları qazanmaq üçün çəkdiyimiz zəhmətə, tökdüyümüz alın tərinə haqsızlıq edilməsin!".

Göründüyü kimi, Elman Rüstəmovun bankları bağlatması bir yandan işsizlər, digər tərəfdən işə əmanətlərini geri ala bilməyən vətəndaşlardan ibarət narazılar ordusu yaradır. Mərkəzi Bank və onun rəhbəri işə gətirdikcə daha yüksək səsle dilə gətirilən şikayətlər qarşısında susur, ən yaxşı halda ümumi sözlərdən ibarət, heç bir funksional əhəmiyyət daşımayan açıqlamalarla kifayətlənir. Buna işə ancaq təəssüflənmək olar...

Ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən dərin islahatlarla əlamətdar olub. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl həyata keçirdiyi sistemli siyasi, iqtisadi, sosial, struktur və kadr islahatlarının sayəsində Azərbaycanın bütün parametrlər üzrə davamlı inkişafı təmin edilib.

Təsədüfi deyil ki, Dünya Bankı da "Doing Business 2019" hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib. Eyni zamanda, məmnunluq hissi ilə qeyd etməliyəm ki, müzakirəmizə təqdim olunan "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və müvafiq hesabat "Büdcə sistemi haqqında" Qanuna əsasən yüksək peşakarlıqla hazırlanıb. Bu barədə fikirlərimi komitəmizin - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında da bildirmişəm və bir daha qeyd etmək istəyirəm ki, hesabat 2019-cu ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini, o cümlədən yeni büdcə qaydasının tətbiqi və onun nəticələrini, ötən il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra göstəricilərini, il ərzində dövlət borclarına dair vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir. 2019-cu ilin dövlət büdcəsi dövlət başçısının müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq global iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Xüsusilə də vurğulamaq gərək ki, 2019-cu ildə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi artımın sürətlənməsi və fiskal dayanıqlılığın gücləndirilməsi fonunda ölkədə əlverişli xarici iqtisadi mövqə formalaşmış, qeyri-neft sektorunun ixrac potensialı genişlənib. Milli valyutanın mübadilə məzənnəsinin sabitliyi qorunub, təkrəqəmli inflyasiya səviyyəsinə nail olunub, bütövlükdə iqtisadiyyatda 2,2 faiz real artımla 81,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi isə 8247,0 manat təşkil edir. İqtisadiyyatın qeyri-neft sektorunda 2018-ci ilə müqayisədə 3,5 faiz real artım əldə edilib. Qeyri-neft ÜDM-inin tərkibində aparıcı rola malik kənd təsərrüfatında 7,3 faiz, turizmde 6,4 faiz, neqliyyat sektorunda isə 1,0 faiz real artım müşahidə olunur. Ötən il ÜDM-in pay bölgüsündə ən böyük (41,4 faiz) çəkiyə malik sənayedə 33,8 milyard manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 milyard manatlıq (xüsusi çəkisi 5,7 faiz), tikintidə 5,9 milyard manatlıq (xüsusi çəkisi 7,3 faiz) əlavə dəyər istehsal edilib. Xidmət sahələrinin istehsalında yaranan əlavə dəyər ÜDM-in 36,9 faizini təşkil edib. Əhalinin nominal gəlirlərinin həcmi 2018-ci ilə nisbətən 7,4 faiz artaraq 57,0 milyard manata çatıb, hər nəfərə düşən gəlir 6,5 faiz artaraq 5758,6 manat olub ki, bu da orta hesabla ayda 479,9 manata bərabərdir. Ölkə üzrə orta aylıq əməkhaqqı 2018-ci ilə müqayisədə 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Bununla yanaşı, dövlətin valyuta ehtiyatlarının həcmi hesabat ilində 6,6 milyard ABŞ dolları artaraq 2020-ci ilin 1 yanvar tarixinə 51,1 milyard ABŞ dollarına çatmaqla ümumi daxili məhsulu 6,3 faiz üstələyib. Ümumiyyətlə, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri


Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı) büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur. Ötən il dövlət büdcəsinin xərcləri 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur. Bununla

sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib və bu 2018-ci ilə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur. Ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində 2019-cu ildə bir sıra mühüm qərarlar qəbul edilib, sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyaların məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artırılıb. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərçi müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə müəyyən edilmiş vahid aylıq müavinətin məbləği 2019-cu il aprel ayının 1-dən 50 faiz artırılıb. Bu sosial tədbirin maliyyə təminatı 83,0 milyon manat olmaqla, 500 min nəfər əhalini əhatə edib. 2019-cu ildə Azərbaycan Respubli-

802,6 milyon manat və ya 95,2 faiz olub. 2019-cu il üzrə yerli xərclərin məbləği 2018-ci ilə nisbətən 103,6 milyon manat və ya 14,8 faiz çox olub. Hesabata əsasən, 2019-cu ilin dövlət büdcəsində 207,8 milyon manat məbləğində kəsir (defisit) yaranıb ki, bu da proqnozlaşdırılan 2022,0 milyon manat kəsirdən 1814,2 milyon manat və ya 9,7 dəfə azdır. 2020-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 2342,2 milyon manat, o cümlədən manatla 952,8 milyon manat və xarici valyutaların manat ekvivalenti ilə 1389,4 milyon manat təşkil edib. Həmçinin, 2019-cu il icmal büdcəsinin gəlirləri 29234,8 milyon manat proqnoza qarşı 16,2 faiz çox və ya 33966,7 milyon manat, xərcləri isə 27370,9 milyon manat məbləğində olmaqla proqnozun 96,8 faizini və ya 26506,1 milyon

Azərbaycan dövləti hər zaman öz sosial siyasətini uğurla həyata keçirir

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".



23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci ilə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub. Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft

bele, 2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci ilə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci ilə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Sevindirici və təqdirəlayiq haldır ki, 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7761,3 milyon manatı

kası Prezidentinin ehtiyat fondundan 296,7 milyon manat vəsait istifadə olunub. İstifadə olunmuş vəsaitin 237,3 milyon manatı və ya 80,0 faizi əsaslı vəsait qoyuluşu xərclərinin, 59,4 milyon manatı və ya 20,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. Cari xərclərə yönəldilən vəsaitin 14,5 milyon manatı və ya 24,4 faizi sosialyönlü tədbirlərin maliyyə təminatına sərf edilib. Bildiyiniz kimi, regionların davamlı inkişafının təmin olunması Azərbaycanın son 16-17 ildəki siyasətinin əsas prioritetlərindəndir. Odur ki, bu istiqamətdə inkişafın təmin olunması, ən əsas ölkə iqtisadiyyatının neft sektorundan asılılığını mərhələlərlə azaldılması, müasir tələblərə uyğun infrastrukturun yaradılması, əhalinin rifah halının, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkədə sosial xidmətlərə olan tələblərin ödənilməsi və dövlətin digər funksiyalarının həyata keçirilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin icrası 2019-cu ildə də davam etdirilib və həmin məqsədlərə 5270,5 milyon manat vəsait yönəldilib. 2019-cu ildə dövlət büdcəsinin yerli gəlirləri 738,8 milyon manat proqnoza qarşı 884,9 milyon manat məbləğində və ya 19,8 faiz çox icra olunub. 2018-ci ilə nisbətən isə yerli gəlirlər 166,5 milyon manat və ya 23,2 faiz çox olub. Dövlət büdcəsinin yerli xərcləri isə 842,8 milyon manat proqnoza qarşı

manatını təşkil edib. Bundan savayı, 2019-cu ilin icmal büdcəsi 1863,9 milyon manat büdcə artıqlığı (profisit) ilə proqnozlaşdırılırsa da, faktiki artıqlıq 7460,6 milyon manat və ya ÜDM-in 9,1 faizi həcmində (proqnoza nisbətən 6,8 faiz-bənd çox) olub. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 11570,0 milyon manat kəsir qeydə alınıb, bu da 2019-cu ilin ÜDM-inin 14,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 3,0 faiz-bənd azdır. Bir sözlə, 2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün də mühüm zəmin yaratdı. Ancaq gözlənilmədən baş verən, bütün dünyanı qəfildən yaxalayan və cənginə alan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 mln. manat icra edilməsi mühüm uğur sayılmalıdır. Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırkı dövrdə atdığı operativ iqtisadi addımlar Azərbaycan iqtisadiyyatının bu çətin şəraitdən minimum itki ilə çıxmasına və postpandemiya dövründə iqtisadi inkişaf tempini bərpa etməyə imkan verəcək.

Buna ölkəmizin potensialı, təbii və insani resursları tam imkan verir. Ən əsas isə ölkə prezidentinin iradəsi ortadadır!

Ağalar Vəliyev,
Milli Məclisin deputatı



SMS icazə sistemində yeniliklər edildi

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zəmanı İcazələrin Alınması və Monitorinq Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib.

“Unikal” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur.

“Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çətinlik hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir. icazə.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.

Ü.Mehdiyev bildirib ki, “İcazələrin Alınması və Monitorinq Sistemi” “TƏBİB”in elektron sistemə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər.

O əlavə edib ki, həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.

“İcazələrin Alınması və Monitorinq Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sistemə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalər və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı məlumat üçün 9108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

İntibah yolunda olan hər bir xalq çağdaş dünya realitələrinə nəzərən inkişaf mexanizmini düzgün qurmaq üçün mütləq şəkildə iqtisadiyyatını effektiv təşkil etməlidir. Məhz düzgün iqtisadi sistemə malik olan ölkə müxtəlif sferalarda uğur qazana bilər. Çünki düzgün iqtisadiyyat yaxşı büdcə, kütlə razılığı deməkdir ki, bu da birbaşa sivilizasiyanın uğurlu parçasına çevriliş anlamına gəlir.

Hər bir sahədə olduğu kimi, iqtisadiyyata aid məsələlərlə də məşğul olan rəsmi qurumlar, QHT-lər, müstəqil ekspertlər var. Milli Məclisdə isə bu istiqamətdəki məsələlərlə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məşğul olur.

Komitənin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, üzvlər Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Rüfət Qu-

adekvat olaraq yeni qanunların hazırlanmasını təşkil etsin. Mən hesab edirəm ki, bu qanunların içərisində prioritet sənəd “Strateji planlaşdırma haqqında” qanunun qəbul edilməsi olmalıdır. Bilavasitə olaraq bu, komitənin işi kimi əsas götürülməlidir.

Bu gün komitədə xeyli yeni simalar var. Ona görə hələ parlamentin bu komitəsi ilə bağlı fikir bildirmək bir qədər tezdir, çünki cəmi 3 ay fəaliyyət göstərə biliblər. Lakin dediyim kimi, Tahir Mirkişilinin rəhbərliyi ilə yaxşı mənada gözləntilər reallaşacaq”.

FED.az biznes portalının redaktoru Əli Əhmədov Tahir Mirkişilinin sədri olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ümumi fəaliyyətindən razı qaldığını diqqətə çatdırıb:

“Bu komitədə olan deputatların çoxunu şəxsən tanıyıram və çoxu iqtisadiyyata bilavasitə aid olan şəxslərdir. Bəzilərinin əvvəllər biznes fəaliyyəti də olub. Komitənin ümumi fəa-

təndaş prosesləri daha aydın başa düşsün. Çox təəssüf ki, bizdə parlament televiziyası yoxdur ki, iclaslar da canlı yayımlansın. Amma ən azından böyük reportajlar hazırlamaq olar ki, orada gedən müzakirələrin keyfiyyəti və istiqamətliyi ilə bağlı məlumatlar verilsin.

Komitədə bir neçə deputatı çıxmaqla qalanların fəaliyyətə diqqət çəkmir. Əslində isə belə olmalı deyil.

Komitə üzvlərindən Vahid Əhmədov kifayət qədər peşəkardır. Onun mediada yayımlanan fikirlərini böyük maraqla izləyirəm. Hətta imkan düşəndə polemika da

yaratmağa çalışıram. Pandemiya-dan əvvəlki dövrlərdə də tədbirlər olanda onunla tez-tez fikir mübadiləsi aparıb müzakirələr edirdik”.

İqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, komitəyə yeni seçilən deputatların fəaliyyəti ilə bağlı nəse deyə bilməz:

“Çünki yeni parlament formalaşdıqdan sonra karantin rejimi tətbiq

Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert rəyləri

liyev, Anar Məmmədov, İqbal Məmmədov,

Məşhur Məmmədov, Ziyad Səmədzadə, Ağalar Vəliyevdir.

Bəs komitənin fəaliyyəti, orda təmsil olunan deputatların iqtisadi bilikləri barədə bu sahənin ekspertləri hansı fikirdədirlər? Komitədə kimlər öz sahəsinin bilicisidir?

Modern.az bu suallarla iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış ekspertlərə müraciət edib:

İqtisadçı ekspert, Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yeni sədri Tahir Mirkişilini öz sahəsində peşəkar hesab edib. O, komitənin işinin yeni rəhbərlə müsbətə doğru gedəcəyinə inamlı olduğunu bildirib:

“Mən Tahir Mirkişilinin professional, peşəkar iqtisadçı olmasına və real sektorda işləməsinə əsaslanaraq inanıram ki, onun rəhbərliyi altında olan komitə peşəkar səviyyədə fəaliyyət göstərəcək.

Bütövlükdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətində biz müsbətə doğru dinamikanın şahidi oluruq. Aktual iqtisadi proseslərə çevik reaksiya nöqtəyi-nəzərdən parlamentin müvafiq komitəsində lazımı işlər görülür. Eyni zamanda, düşünürəm ki, bu gün dünya iqtisadiyyatında olduqca mürəkkəb proseslər baş verir və bu proseslərə adekvat olaraq idarəetmə baxımından nəzarət olmalıdır. Çünki dünya dərin iqtisadi böhrana daxil olub və bu böhran uzun müddət davam edəcək.

Bu böhranla mübarizədə görülən tədbirlər şübhəsiz ki, müvafiq qanunlara söykənməlidir. Bunun üçün də parlamentin sözügedən komitəsinin üzünə çox böyük məsuliyyət düşür. Bu gün komitə qarşısında çox böyük çağırışlar var. Burda mühüm məsələ ondan ibarətdir ki, komitənin yeni rəhbərliyi dünyadakı yeni çağırışlara



liyətini çox yaxşı qiymətləndirirəm. Xüsusilə yeni tərkibdə komitədə dinamizmlik və aktivlik müşahidə edilir. Burda qanunvericilik layihələrinin sayının artması məsələsi də rol oynadı. Komitənin içərisində çox yaxşı kordinasiya var, həm də işin getməsi çox məhsuldar olub. Məsələn, karantin rejimi tətbiq olunsun da, komitə “Zoom” vasitəsi ilə özünün onlayn iclaslarını keçirdi, biz də izlədik. Karantin dövründə komitə müxtəlif problemlərə bağlı onlayn müzakirələr keçirdi və məhsuldar rəylər səsləndi, təkliflər verildi”.

İqtisadçı-ekspert Natiq Cəfəri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən daha aktiv fəaliyyət gözləyir.

“Koronavirusun iqtisadiyyata vurduğu zərər, global bazarda enerji daşıyıcılarının qiymətləri və bir çox çağırışlar komitə müzakirələrində əsas mövzular olmalıdır. Bu baxımdan komitə daha effektiv işləməli və tez-tez toplanmalıdır. Hətta bu komitənin toplantısı qonşu ölkələrdə olduğu kimi, canlı yayımlanmalıdır ki, vətəndaş

edildi və onların fəaliyyətini izləyə bilmədik. Amma buna qədərki komitədə bir neçə deputat var ki, kifayət qədər fəaldırlar. Məsələn, onların sırasında Əli Məsimli və Vahid Əhmədovun adını qeyd etmək istəyirdim”.

Ekspert deyib ki, komitə qanunvericilik aktlarının müzakirəsində müəyyən dinləmələr keçirərkən vətəndaş cəmiyyətinin nümayəndələrini də dəvət etməlidir.

“İkincisi isə parlament Konstitusiyaya görə büdcə nəzarəti orqanıdır. Bu gün parlament, o cümlədən sözügedən komitənin büdcəyə nəzarət imkanları məhduddur”.

Ekspertin fikrincə, parlamentdə iqtisadiyyat komitəsi ilə büdcə komitəsi ayrı-ayrılıqda fəaliyyət göstərsə, daha yaxşı olar.

O, bəzi qanunların qəbul edilməsinin vacibliyini də önə çəkib.

“Məsələn, Rəqabət Məcəlləsi 15 ildir qəbul edilmir. Yaxud da Vergi Məcəlləsinin dəfələrlə dəyişilməsi müzakirə olunsun da, yekun qərar qəbul olunmur”.

Əzizə Zeynal

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

"Unikal" Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir qismini təqdim edir.

Biləsuvar rayon Veteranlar Təşkilatının sədri Məhərrəm Kazımlı: "Hörmətli cənab Prezident, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlu oğlu Məmmədova "general-mayor" hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır. Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsin Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan Ordusu!".

Ağcabədi rayonundan məcburi köçkün Rəqub Cəfərov: "Möhtərəm cənab Prezident, yeni növ koronavirus infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənardadır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır. Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".

Ağcabədi rayonunun Taynaq kəndindən Fatma Quliyeva: "Möhtərəm cənab Prezident, dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqeyə nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına videokonferans tipli sammitindəki çıxışınızı bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirirsiniz. Bu, ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökumət başçısı susdu, çünki bu, həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq".

Zaqatala rayonundan Mehmed

İsmayılova: Möhtərəm cənab Prezident, Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqın yanında olan Prezident olduğunuzu göstərdi. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir".

Goranboy rayonunun Muzdurlar kəndindən İlahə Paşayeva: "Möhtərəm cənab Prezident, dünyanı bürüyən bu pandemiyanın ölkəmizdə sürətlə yayılmasın qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz

Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm. Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!".

Zaqatala rayonunun Əliabad qəsəbəsindən Elçin Zamanov: "Çox hörmətli cənab Prezident, əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürkədən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdiriyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri

yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik. Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörməz belə və müsibətlərdən hiyf etsin!".

Biləsuvar rayonunun Ağayrı kəndindən Fərhad Qəfərov: "Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyanı bürüdüyü, iqtisadiyyatları, sosial sahələri iflic hala saldığı bir zamanda Siz Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayırırsınız. Bu il iyunun 22-də imzaladığınız sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 455 min manat vəsait ayrılması Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. İnənirəm ki, müstəqil Azərbaycanımız Sizin rəhbərliyinizlə daha yüksək zirvələrə qalxacaqdır".

Məcburi köçkün müharibə vete-

dayaq və dəstək olduğunuz üçün Sizə bir həkim və ana kimi təşəkkür edirəm. Dünyanı bürüyən çətinlik əsnasında xalqımızı bu bəladan müdafiə edərək hər birimizin təhlükəsizliyini təmin edirsiniz. Eyni zamanda, Gəncə və gəncəllərə belə bir zamanda qayğı göstərdiyiniz, şəhərimizdə yeni irəliləyişlərə səbəb olduğunuz üçün də təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və hər zaman şəhərimizə gözəl səfərlərinizi gözləyirik. Ölkəmizin və dünyamızın bu beladan xilas olmağını diləyir və daha çox günlər görməyi arzu edirəm. Şəhərimiz və bizlər üçün etdiklərinizi görə minnətdaram Sizə. Allah Sizi qorusun!".

Sumqayıt şəhərinin Corat qəsəbəsindən Yəhya Məmmədov, Əlişlam Aslanov və Nərgiz Ağayeva yazırlar: "Hörmətli cənab Prezident, bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində tikintiruculuq, abadlıq işləri aparılır. Qəsəbədəki X.Məhərrəmovlu, Sahil, Sülh, Vidadi küçələrinə yüksək keyfiyyətli asfalt çəkilib. Hazırda digər küçələrin asfaltlanması davam etdirilir. Bu işlər bizi fərəhləndirir, rahatlığımızı təmin

"Qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik" - Vətəndaşlar Prezidentə yazırlar



işimizlə Sizin etimadınızı doğruldaçağımıza, layiqli vətəndaş olmağımıza söz veririk. Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraite görə Sizə minnətdarlığımızı bildiririk".

Zaqatala rayonundan Namide Süleymanova, Aybəniz Kələsova və Xanım İsayeva yazırlar: "Möhtərəm cənab Prezident, məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlandı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildiririk, çətin və şəxsi işinizdə yeni uğurlar arzulayırdıq. İnənirəm ki, xalqımız, eləcə də bütün beşəriyyət bu beladan tezliklə xilas olacaqdır".

Biləsuvar rayonundan Nürəngiz Bədəlova: "Hörmətli cənab Prezident, ilk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm.

ranları adından Əbil Zeynalov yazır: "Hörmətli cənab Prezident, Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin açılışında iştirakınız zamanı "mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir" deməyiniz, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasına olmasını vurğuladığınız biz məcburi köçkünləri, eləcə də müharibə veteranlarını rəhbərliyinizlə yeni qələbələrə ruhlandırır. Bütün Azərbaycan xalqı ilə yanaşı, biz məcburi köçkünlər, eləcə də müharibə veteranları üçün xüsusi önəm daşıyan ordu quruculuğu məsələsində əldə etdiyiniz nailiyyətlər bizi Sizin ətrafınızda daha sıx birləşdirmişdir. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşının sağlamlığının, ordu quruculuğunun, eləcə də Azərbaycan respublikasının ərazi bütövlüyünün təmin olunması məsələsinə xüsusi önəm verdiyinizə görə biz "Qobu Park 1" və "Qobu Park 2" yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlər və müharibə veteranları Sizə dərin minnətdarlığımızı bildiririk və işlərinizdə böyük uğurlar arzu edirik".

Zaqatala rayonundan Abdülməcidi Şabanov: "Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə atdığınız bütün addımlar bir daha göstərdi ki, Siz hər bir vətəndaşın sağlamlığının qayğısına qalırırsınız. Vətəndaşların sağlamlığı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümü bildiririk və yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Gəncə şəhərindən Gülşən Bağirova: "Hörmətli cənab Prezident, hər şeydən əvvəl belə bir vəziyyətdə bütün vətəndaşlara

edir. Qəsəbəmiz gözümüzün qarşısında toz-torpaqlı kənd görkəmindən uzaqlaşaraq sanki, şəhərə çevrilir. Möhtərəm Prezident, Sizə bütün qəsəbə sakinləri adından minnətdarlığımızı bildiririk. Yolunuz hər zaman hamar, qədəmləriniz mübarək olsun!".

Zaqatala şəhərindən Fərhad Acırcayev: "Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Siz xalqın xilasını almaq missiyasını uğurla davam etdirirsiniz. Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqətə və qayğıya, hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu bəlayə birlikdə qalib gələcəyik. Biz birlikdə güclüyük!".

Bakı şəhərinin Xətai rayonundan Elvin Nağıyev və Emin İsmayılov: "Möhtərəm cənab Prezident, biz ailə üzvlərimizlə birlikdə Sizə və respublikamızın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik. Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görürsünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir. Nahaq yerə deməyiblər: "Ehtiyat ığidin yaraşığıdır." Öziz Prezidentimiz, inənirəm ki, dövlətimiz və xalqımız bu belanı tezliklə tarixin yaddaşına köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarına düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun!".

Bu müəssisələri publik hüquqi şəxslərə çevrilir

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən dövlət sosial xidmət, reabilitasiya müəssisələri və peşə hazırlığı mərkəzləri əsasında da publik hüquqi şəxslər yaradılacaq.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, fərmanda verilən tapşırıqca uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaqdır.

Həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaqdır.

Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.

Qeyd edilən müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və funksiyalarının genişlənməsinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaqdır.

Baş prokuror Türkiyə səfiri ilə görüşdü



Baş prokuror Kamran Əliyev Türkiyənin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumatına görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla

Türkiyə arasında ənənəvi dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi söyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.

Baş prokuror dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq cinayətkarlıqla mübarizədə, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Türkiyə Respublikasının ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamaqla prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədi ilə Türkiyə dövlətinin müvafiq qurumları və vəhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildiren səfir Erkan Özoralla ikitərəfli münasibətlərə toxunaraq Türkiyənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamış, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi, xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edərək ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləyib və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Famil

Azərbaycanın sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev həbs təhlükəsi qarşısındadır. Buna səbəb onun rəhbərlik etdiyi nazirliklə bağlı ciddi korrupsiya faktlarının ortaya çıxması və Qarayevin də həmin yeyintilərdən xəbərdar olmasına dair ortada ciddi şübhələrin mövcudluğudur. Bu barədə "Unikal" qəzetinə məlumatlı mənbələrdən daxil olan xəbərdə bildirilir.

Xatırladaq ki, bu il mayın 9-da Səbail Rayon Məhkəməsinə Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdi-

ları aşkar edilib. 2017-2018-ci illər üçün maliyyə hesabatlarında filarmoniya xərcləri müvafiq olaraq 59 min 759 manat və 64 min 259 manat artım göstərilib. Nəticədə filarmoniya dövlət büdcəsinə mənfəət vergisini müvafiq olaraq 11,952 manat və 12,848 manat ödəməyib. Palata Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 2017-ci ildə gəlir vergisi üçün 2,760 manat, 2018-ci ildə isə 14,580 manat ödəmədiyini aşkarlayıb.

Qəzetimizə daxil olan məlumatlarda vurğulanır ki, əslində isə keçmiş Mədəniyyət naziri ilə bağlı korrupsiya faktlarının miqyası daha genişdir. Elə həmin faktlar da Əbülfəs Qarayevin istintaqa cəlb edilməsini və barəsində qanunvericiliyin müvafiq tələblərinə uyğun ciddi ölçülərin götürülməsini qaçılmaz

na baxmayaraq, Əbülfəs müəllimin sadəcə nazir vəzifəsindən uzaqlaşdırılmaqla canını qurtarması ictimai rəyde təəccüb doğurub. Belə hesab edilir ki, keçmiş Mədəniyyət naziri də ortaya çıxarılan yeyintilərlə bağlı birbaşa məsuliyyət daşıyır və bu səbəbdən onun barəsində də lazımı hüquqi ölçü götürülməlidir.

Ancaq hələ ki, gedişat Ə. Qarayevin cəmiyyətdə "mədəni korrupsiya" adını almış və toplumda kəskin reaksiyaya gətirib çıxarmış həbslərdən, yeyintilərdən uzaq durmağa çalışdığını göstərir. Hətta iş o yerə çatıb ki, keçmiş Mədəniyyət naziri rəhbərlik etdiyi qurum ətrafında yaşananlara dair bu günəçən bir cümləlik münasibət bildirməyib. İddialar belədir ki, Əbülfəs müəllim yaşananlar barədə bütün bilgilərə sahibdir və danı-

Əbülfəs Qarayevin həbs qorxusu...

Sabiq nazirə qarşı ittihamlar araşdırılacaqmı?

matına baxılıb. Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcələsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimləmə) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib və əməliyyat zamanı hər iki şəxs saxlanılıb.

Ertəsi gün Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalanıb.

Yola salmaq üzrə olduğumuz həftə unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumatda bildirilib ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Hələ ki yoxlama ilə bağlı yayılmış bir fakt haqda danışılır. Bildirilir ki, Rusiyanın titullu şəxslərindən birinə qanunsuz ödəniş edib. Adı açıqlanmayan həmin şəxs Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramına hazırlıq və komandada islahatların aparılması ilə əlaqədar Bakıya dəvət olunub. Rusiya Federasiyasının Xalq rəssamının Bakıda olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi beş ay və 15 gün ərzində onun bank hesabına 26,2 min manat köçürülüb, mənzil kirayəsi üçün isə 7,2 min manat ödənilib. Bundan əlavə, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidən yayınma hal-



zərurətə çevirir. Lakin o, hələ ki, yaranmış situasiyada yaxasını kənara çəkə və indilik "sudan quru çıxmağı" bacarır. Bununla belə, iddialar o yöndədir ki, Mədəniyyət

Nazirliyində yeyintilərin dərin kök salmasına dair təkzibolunmaz faktlar mövcuddur. Həmin faktların bir ucu isə məhz Əbülfəs müəllimə gedib çıxır. Elə o səbəbdən də Qarayevin adının istintaqdan yan keçməsi qətiyyənlə ağıla batmır. İstisna edilmir ki, Mədəniyyət Nazirliyində aşkarlanan ciddi nöqsanlar səbəbindən sabiq nazirin də cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmazdır. Düzünə qalsa, sabiq nazirin mədəniyyət sektorunu bataqlığa çevirməsi, korrupsiya və mənimləməni az qala idarəçilik normativi halına gətirməsi ilə bağlı çoxdandır cəmiyyətdə arasında müzakirələr gedir, yerli KİV-də bir-birinin ardınca maraqlı məlumatlar dərc olunur. Bu mənada yüksək rütbəli kadrlarının həbsə atılması-

şaraq ilk növbədə öz vəziyyətini ağırlaşdırmaq istəmir. Lakin bu, faydasızdır: onun rəhbərlik etdiyi dövrdə Mədəniyyət Nazirliyində tüğyan etdiyi yeyintilərlə əlaqədar elə faktlar aşkarlanıb ki, susaraq mövcud situasiyadan çıxmaq absurd sayılır. Üstəlik, həmin faktlardan Qarayevin məlumatsızlığı kimsəyə inandırıcı görünmür. Bütün sadalananları nəzərə aldıqda və dərinləndirdikdə isə keçmiş Mədəniyyət nazirinin cinayət məsuliyyətinə cəlb olunması və barəsində ciddi hüquqi ölçülər götürülməsi qaçılmaz təsir bağışlayır. Belə aydın olur ki, Əbülfəs müəllim sadəcə vəzifəsini itirməklə işin içindən çıxma bilməyəcək. Uzun sözün qıssası: yaxın və ya uzaq gələcəkdə onun barəsində həbs qətimkan tədbiri seçilsə, bu, kimsəni təəccübləndirməməlidir. Necə deyirlər: "Su səhəngi suda sınaq..."

Toğrul Əliyev

Ermənistan-Rusiya münasibətlərinin gəldikcə gərginləşməsi prosesi davam edir. Münasibətlərin belə bir məcraya gəlməsi siyasi prosesin başında Nikol Paşinyanın dayanır. Onu da xatırladaq ki, Ermənistan Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, Ermənistan Rusiyanın ən yaxın müttəfiqidir. Amma Ermənistan rəhbərliyinin son davranışı isə tamamilə əks istiqamətdədir.

Bu bərdə fikirlərini "Unikal" qəzeti ilə bölüşən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Rusiya ilə Ermənistan arasında uzun müddətdir soyuq müharibə gedir. Onun sözlərinə görə, bu soyuq müharibənin səbəbkarı Ermənistanın baş naziri Nikol Paşinyandır: "Paşinyan ölkədə onun əleyhinə gedən proseslərdə Rusiyanın barmağını görür. Koçaryan girov məbləğində həbsdən azad edilir. Paşinyan belə hesab edir ki, bütün bunların hamısını təşkil edən Rusiyadır. Paşinyan özünün sərhəd qoşunlarını yaratmaq istəyir, Rusiyanın Ermənistanın sərhəddini qorumasını istəmir. Bu məsələ ilə bağlı da Moskva ilə İrəvan arasında gərginlik yaranıb. Çiçəklənən Ermənistan Partiyasının sədri həbs edildikdən sonra Rusiya yenə də təzyiqlər etməyə başladı. Düzdür, o, elə də ciddi fiqur deyil. İş adamıdır, ölkəni talamaqdan başqa niyyəti olmayıb. Amma bütün bunlara baxmayaraq, Ermənistan mətbuatının yazdığına görə ölkədə Vətən adlı yeni bir partiya yaradılar. Bu partiyanın ətrafında Paşinyanın əleyhinə olan bütün adamlar, hətta Çiçəklənən Ermənistan Partiyasının müəyyən üzvləri, hətta Daşnakustun Partiyası da onlarla birgə blok yaradacaqlarını bəyan edirlər. Yəni, sanki ölkədə maliyyə cəhətdən güdrətli bir əl bu partiyanın formalaşması və inkişaf etməsi üçün bütün məsələləri həll edir. Bütün bunların hamısının Paşinyanın əleyhinə olduğu və payıza doğru hakimiyyətdən gedəcəyi ilə bağlı ciddi fikirlər səslənir. Bu fikirləri Qarabağ klanına aid olan adamlar səsləndirir. Onların da Rusiya təhlükəsizlik orqanları ilə əlaqəsi heç kimdə şübhə doğurmur".

Politoloq onu da qeyd edib ki, hazırda Ermənistanda ciddi cəbhələşmə prosesi gedir: "Cəbhənin bir üzündə keçmiş hakimiyyətin mənsubları, yeni formalaşmaqda olan rusiyapərəst qüvvələr o biri tərəfdə isə Paşinyan və onun adamları dayanır. Paşinyan indiye qədər anti-Rusiya meylini gizli surətdə həyata keçirirdisə, indi açıq mübarizə zəmininə keçib. Açıq şəkildə Rusiya əleyhinə şüarlar səsləndirən Paşinyanın tərəfdarlarıdır. Onlar hətta Rusiya televiziylarının Ermənistanda məhdudlaşdırılmasını irəli sürürlər. Bu şüarlar tez-tez keçirilən mitinqlər və küçə yürüşlərində səslənir. Bir sözlə, Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi özünün pik həddini yaşayır. Bunlar heç də



ların nümayişi deməyə əsas verir ki, Moskva tərəfindən erməni Baş nazir Nikol Paşinyana ciddi təzyiqlər göstərilir. Yeri gəlmişkən, bu təzyiqin bir göstəricisi də Ermənistana satılan mavi yanacaqın qiymətində bahalaşmanın olacağına dair anonsdur. Əlbəttə, Ermənistan da hansısa addımlar atmağa cəhd edə bilər. Məsələn, belə iddialar səsləndirilir ki, Ermənistan tərəfi hansısa qanun layihəsi hazırlayıb və bu imkan verəcək ki, bu ölkə ərazisində yayım həyata keçirən Rusiya televiziya kanalları qapadılsın. Bu xəbər də böyük göstəricidir. Bu, sözsüz ki, Rusiyanın maraqlarını vurur. Bütün bunlar əslində qeyd edilən gərginlikdən xəbər verir və bu gərginlik artan xətt üzrə davam edir".

Fikrət Sadiqov onu da xatırladır ki, hazırda Rusiya rəhbərliyinin diqqəti daha çox pandemiya qarşı mübarizəyə yönə

Ermənistan daxilində ciddi təlatüm yaşana bilər

Paşinyanın anti-Rusiya siyasəti ölkədaxili qüvvələrin ona qarşı birləşməsinə zəmin yaradıb

uzaq olmayan bir zamanda daha da kritikləşəcək".

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Ermənistanda bütün sahələrdə anti-Rusiya siyasəti davam edir. Onun sözlərinə görə, Rusiyanın əsas rəhbəri olan televiziya kanallarının bu ölkədə analoq yayımı dayandırılır: "Baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə parlamentdə yeni qanun qəbul ediləcək. Bundan sonra Rusiya Tv.kanallarının yayımı icazə ilə reallaşacaq. Artıq Yerevanda Rusiya səfiri yeni qərara öz etirazını bildirib. Baş nazir Nikol Paşinyanın Baş nazirlik müddəti uzanarsa, ölkəsindən Rusiya hərbi bazasının çıxarılmasına gedəcək. Bununla bağlı Paşinyanın ətrafı bir neçə dəfə məsələ qaldırıb. Amma, birbaşa Paşinyanın göstərişini gözləyirlər.

Göründüyü kimi işğalçı ölkədə Paşinyan Rusiyaya qarşı siyasətini davam etdirir. Onu da qeyd edim ki, Moskvanın "Çiçəklənən Ermənistan partiyasına" və onun sədri Q.Çarukyana dəstəyi, Baş nazirin Moskvaya qarşı daha radikal addımlar atmağa sövq edib. Moskva daima informasiya siyasətinə və onun əsas bazası olan tv.kanallarının yayımına xüsusi yanaşır və forpostu olan bir ölkə onun bu siyasətini bloklayır. Artıq Rusiya fərqi olmalıdır ki, ermənilər fürsət düşən kimi Rusiyaya Qərbə satır. Təəssüf ki, Kreml hələ də bu siyasəti görməzdən gələrək problemi Paşinyanda görür. Nikol Paşinyan Ermənistanda rusfobiya siyasətini uğurla davam etdirərək, ölkəsinə gələn

Rusiya emissarlarını qəbul etmir. "İnqilabçı" Baş nazir Konstitusiyada dəyişikliklər edərək öz hakimiyyətini möhkəmləndirərək dövlət sistemində Qarabağ klanının üzvlərini neytrallaşdırır, həmçinin Robert Koçaryan və Serj Sarkisyan tandeminin yenidən dirçəlməsinə imkan tanıması mümkün deyil. Əlbəttə ki, Konstitusiyaya dəyişiklikləri ilə Paşinyan ölkəsində avtoritar rejim qurmaqla, tək hakimiyyəti əlində cəmləşdirməklə, vəd etdiyi demokratik islahatların üstündən xətt çəkmiş oldu. Qərb Paşinyanın siyasətinə ona görə etiraz etmir ki, təməldə anti-Rusiya siyasəti dayanır".

Politoloq onu da vurğulayıb ki, Ermənistanda Paşinyan hakimiyyətdə qalıb Rusiyanın təsirini azalda bilərsə, Azərbaycan üçün yeni imkanlar yarana bilər. Onun sözlərinə görə, artıq Qarabağ münacişəsi bir neçə aydan sonra Rusiyanın əleyhinə işləyəcək: "Çünki müdafiə etdiyi və işğalçı siyasətinə dəstək verdiyi Ermənistanda anti-Rusiya isterikası dövlət siyasətidir və bu onun Ermənistandan uzaq olmayan vədədə çıxarılmasına hesablanıb. Bəli, Ermənistanda Rusiyanın dayaqları laxladılırsa, bu ölkənin Qarabağ münacişəsinin nizamlanmasında təsiri azalacaq. Azərbaycan meydana Ermənistanla qarşı-qarşıya dayanacaq. Əlbəttə ki, Yerevanda da bunu yaxşı anlaşırlar. Bəlkə, rəsmi Bakının hələ də səbr etməsində bu amil dayanıb?..Rusiya da boş dayanmayıb, amma Moskvanın

Ermənistanda fəaliyyəti bundan sonra uğurlu olmayacaq. Nəticədə, bizim üçün döyüş meydanı hazır ola bilər. Rəsmi Bakı öz ordusunu hazır vəziyyətdə saxlamalı və bütün ssenarilərə hazır olmalıdır. Çünki, Ermənistanda siyasi vəziyyət mürəkkəbdir".

Politoloq Fikrət Sadiqov deyib ki, hazırda söhbət Rusiya-Ermənistan münasibətlərinin qırılmasından getmir: "Amma münasibətlərdə soyuqluq, uzaqlaşma və bir sıra məqam-

lib: "Digər tərəfdən Rusiyada konstitusiyaya düzəlişlərinə dair seçkilər də gedir. Əsas diqqət bu iki məqama yönəldilib. Amma Moskva eyni zamanda Ermənistanda gedən siyasi prosesləri, yeni hökumətin addımlarını yaxından izləyir. Əgər münasibətlər tam qırılmaq nöqtəsinə gəlib çıxarsa, bu zaman Paşinyanın da hakimiyyəti uzun çəkməyəcək. Yəni, Paşinyan ciddi təhlükə altında qalacaq".

Z.Məmmədli

Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.

"Unikal" Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin rəhbərliyi ilə, o cümlədən "prezident" Araik Arutunyanla görüş keçirəcək.

Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sonuncu videokonfransının detalları və danışıqlar prosesindəki vəziyyət müzakirə olunacaq.

Qarabağ erməni azərbaycanlı deputatdan kömək istədi

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının nümayəndəsi kömək üçün mənə müraciət edib".

Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

"Hal-hazırda Qarabağ bölgəsinin Ermənistan ordusunun işğalında olduğundan, həmin vətəndaşa Azərbaycan Respublikasının qanunlarına müvafiq şəkildə yardım edilməsi mümkün olmayacaq. Məlumatlarının gizliliyinə təminat verərək, həmin şəxsə bildirmək istəyirəm ki, tezliklə Qarabağın işğalı sona çatdırılacaq və ona kömək ediləcək", -Tural Gəncəliyev deyib.

Bu ticarət obyektləri barədə ciddi tədbirlər görülməyə başlayacaq - RƏSMİ

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səferov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitariya-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alın-



ması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib. Tədbirdə satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyetli girişinin

zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitariya-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir.

Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görülməyə başlayacaq.



Sahibkarların güzəştli kredit almaq imkanları genişləndirilir

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

İqtisadiyyat Nazirliyindən "Unikal"a verilən məlumata görə, yeni qaydalara əsasən, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub. Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının igğuzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin iclası keçirildi

"Şərq Tərəfdaşlığı" (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plenar iclası "COVID-19" pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, iclasa 45 iştirakçı - 18 ölkənin telekommunikasiya sahəsi üzrə Tənzimləmə qurumlarının təmsilçiləri (6 ŞT ölkəsi və İsveç, İrlandiya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Macarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Makedoniya), Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Komissiyası, Dünya Bankı və "Ernst & Young" məsləhətçi şirkətinin nümayəndələri qatılıblar.

Videotədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açılış nitqi ilə başlayıb. Nazir müavini ilk növbədə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, iyunun 18-də "Şərq Tərəfdaşlığı" ölkələrinin videokonf-

rans formatında keçirilən sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaşı və Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasın gündəliyinə əsasən, "EaPeReg"-in 2020-ci ilin birinci yarım il üzrə fəaliyyəti, Ekspert İşçi Qruplarının hesabatları, telekom tənzimləyicilərinin müstəqilliyinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub.

Bundan əlavə, Şəbəkənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işçi qruplarının sədrleri tərəfindən müzakirəyə çıxarılan bir sıra təkliflər dinlənilib, müəyyən tövsiyələr verilib.

Tədbirin sonunda "EaPeReg"-in növbəti plenar iclasının payızda Polşada keçirilməsi ilkin olaraq qərara alınıb.

Qeyd edək ki, "EaPeReg"-in qaydalarına uyğun olaraq Azərbaycan Respublika-



sının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Şəbəkəsinin 2020-ci il üzrə sədr müavini seçilib və ilin sonuna kimi Şəbəkənin gündəlik fəaliyyətinə rəhbərlik edəcək. NRYTN sədr müavini olaraq "EaPeReg"-in plenar iclasının təşkilatı məsələlərinə rəhbərlik və ev sahibliyi edib.

"Məcburi köçkün statusuna dair arayışın verilməsi" xidməti elektronlaşdırıldı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılıb, şəffaflıq mühiti yaradılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən "Unikal"a verilən məlumata görə, komitə ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnologiyaları istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri "Məcburi köçkün statusuna dair arayışın verilməsi" üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayından tətbiqinə başlanılan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayış

şılı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün "myGov" portalına daxil olmaq tələb olunur. "myGov" portalına "ASAN Login" sistemi üzərindən daxil olmaq mümkündür.

Portala daxil olmaq üçün istifadəçi FİN-i, "Asan imza", elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, "myGov" portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.

Portala daxil olduqdan sonra "Bütün xidmətlər" bölməsindən, "Qurumlar üzrə" altbölməsinə keçid edilir və "Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi" seçilir. Açılan pəncərədə "Məcburi köçkün statusu haqqında arayış" xidmətinin üzərinə klik etməklə elektron arayış

əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, "Yüklə" düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov" portalında hər bir vətəndaş öz şəxsi kabinetini "eAgro", "eSatınalma", "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN ödəniş", "eSosial", "eHərrac", Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr" sistemində daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa "myGov"-da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.

ELAN

Göyçay rayonu, Çaxırlı kənd sakini Eminova Humay Baxşalı qızının həyatı torpaq sahəsinə aid JN-491F nömrəli şəhadətnamə ilə bərabər, 39 sotluq pay torpaq sahəsinə aid JN-573 nömrəli dövlət aktı və mərhum qardaşı Eminov Firudin Baxşalı oğluna məxsus olmuş JN-490F nömrəli torpaq şəhadətnaməsi də itdiyi üçün etibarsız sayılır.

ELAN

FHN, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İbrahimov Rəşad Vahid oğluna verilmiş AA 04291, AA 04292, AA 05321 nömrəli gəmi biletləri itdiyi üçün etibarsız sayılır.

“Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat

“Operativ qərarların məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsinə verdiyindən dinamikanın saxlanılması şərt oldu. Bu səbəbdən də, sərtləşdirilmiş karantin müddətinin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb”.

“Unikal” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, yollardan postların yığıldırılmasından sonra polislərin daha da gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcək.

“Aydın 5-dən sonrakı iki həftə ərzində də sərt qaydalar olacaq, hətta çoxsaylı insanların istifadə etdiyi metro xidməti tamamilə bağlanacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər



məhdudiyyətlər də öz növbəsində tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da artıq qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq etdi. Amma bu, insanlarımızda əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi yenidən alovlandırmamalıdır. Bir birlikdə güclü olduğumuz üçün pandemiya-ya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbrlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə

edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək”.

“Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbrli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tex çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. - Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq” - deyən Sədaqət Vəliyeva əlavə edib ki, nə qədər ki pandemiya şəraiti və karantin sürəcək, bu, dövlətimizə də, hər bir vətəndaşımıza da zərərini vuracaq.

“Təsəvvür edin ki, hazırda koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatına 2 trilyon dollara qədər zərər dəyib. ABŞ-da əhalinin təxminən 40 faizi işsiz vəziyyətə düşüb. Avropa iqtisadiyyatının bərpası üçün 400 milyard avro tələb olunur. Hətta, bu gün Avropa ölkələrində gənclərin işsizlik səviyyəsi 30 faizə yüksəlib. Bütün bunlar əlbəttə ki, dünyanın əhəmiyyətli hissəsi olan Azərbaycana da təsir edir. Amma hər bir halda dövlət müxtəlif proqramlarla vəziyyəti stabil saxlamağa çalışır. Lakin bilməliyik ki, səbrli və təmkinli olmağımız, pandemiyanı birgə tez bir zamanda məğlub etməyimiz nəticəsində dövlətimizin vəziyyəti, iqtisadiyyat stabilləşəcək, əvəzində vətəndaşlarımız da yüksək rifah halına yenidən dönəcək”.



AMEA rəhbərliyi vurusu yoluxmuş alimə kömək edəcəyinə söz verdi

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhətilə bağlı sosial şəbəkələrdə müzakirə olunan məsələyə institutun Mətbuat xidməti öz münasibətini bildirib.

Qurumdan “Unikal”a bildirilib ki, filologiya elmləri doktoru, Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov 1 iyul 2020-ci il saat 12:30-da institutda olub. İş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib.

2 iyulda özünün şəxsi “Feysbuk” səhifəsində status yazan İdris Abbasov səhhətinin müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb.

Bu gün isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10.45-də şöbə müdiri İdris Abbasovla telefonla danışdı, onun səhhəti ilə xüsusi olaraq maraqlanıb. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindədir.

AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstərəcəyini bildirir”.

DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə açıqlama

Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədi ilə Azərbaycan Ordusunun bəzi bölmələrinin də bu işə cəlb olduğunu bildirib.

Bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildiriblər ki, ölkəmizdə xüsusi karantin rejimi tətbiq ediləndən bugünədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər.

“Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmada, hətta heftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.

Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk”.

Sərt karantin rejimini bərpa edən ölkələr

Dünyada koronavirusa yoluxma halları yüksək səviyyədə qalmaqda davam edir.

“Unikal” xəbər verir ki, ötən sutka ərzində virusa yoluxanların sayı 178,9 min nəfərə çatıb. Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artması əksər ölkələrdə müşahidə olunur. Belə ki, iyulun 5-də Qazaxıstan ərazisində qadağalar yenidən qaytarılır. Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

“Mayın 11-də məhdudiyyətlər elan olunandan bəri koronavirusa yoluxma halları 7 dəfə artıb. İyulda regionlarda avtobus hərəkəti, idman, konsert və s. tədbirlər qadağan olunacaq”.

İsrail də iyul ayında sutkada rekord yoluxma hallarının müşahidə olduğunu açıqlayıb. Sutkalıq yoluxma 868 nəfərə çatıb. İsrail İnfeksiyon Xəstəliklər Cəmiyyətinin sədri Miri Vaynberger situasiya üzərində nəzarəti itirə biləcəklərini söyləyib. Ölkənin səhiyyə naziri Yuli Edelşteyn ikinci dalğanın gəlişindən xəbər verib.

“Biz ikinci dalğanın astanasındayıq. Təcili yeni məhdudiyyətlər tətbiq etməliyik. Bu məhdudiyyətlər görüşlərə, toy mərasimlərinə və müqəddəs yerlərin ziyarət olunma-

sına aid olunmalıdır”.

Paralel olaraq, məhdudiyyətlərin ləğv olunduğu Almaniyada mayın sonunda minimuma düşən COVID-19-a yoluxma iyulun əvvəllərində yenidən artmağa başlayıb. Buna görə federal ərazilər arasında əlaqələr kəsiləcək. Almaniyada yoluxma sayı 200-ə yaxınlaşır, 9 min nəfər isə vəfat edib.

İsveçrədə koronaviruslu xəstənin Sürix şəhərində gecə klublarını ziyarət edən zaman xeyli insanı yoluxdurması da problemlərə yol açıb. Belə ki, iyulun 6-dan ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq.

Koronavirusla mübarizədə fərqli strategiyalar seçən İran, Yaponiya və Səudiyyə Ərəbistanında da yoluxmalar artır. May ayında izolyasiya tədbirlərinin yumşaldığı İranda iyundan başlayaraq sutkalıq 3 min yoluxma qeydə alınır. Hazırda ölkədə 233 min yoluxma, 11 min ölüm qeydə alınıb. İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari hazırda bir neçə vilayətdə virusun pik səviyyəyə çatdığını, ölkədə koronavirusun birinci dalğasının davam etdiyini deyib.

Yaponiyanın paytaxtı Tokioda isə karantin tədbirləri öncə sərtləşdirilsə də, sonradan yumşaldıldı. Hazırda yoluxma sayının artmasına



görə növbəti dəfə sərtləşmə addımları atılır. İyulun 2-də may ayından bəri ən yüksək göstərici - 107 yoluxma qeydə alınıb. Tokio qubernatoru Yuriko Koike vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

London Universitet Kollecinin reanimatologiya kafedrasının rəhbəri Xyu Montqomeri isə karantin qəfil yumşaldılmasını yolverilməz sayır. “Karantin tədbirlərinin qəfil ləğv olunması yeni yoluxmalara səbəb olur”.

3 nəfərin öldüyü hadisə ilə bağlı - Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Lerikdə 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

"Unikal" nazirliyə istinadən xəbər verir ki, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləker kənd sakini Habil Əzimov idarə etdiyi "UAZ" markalı avtomobili dəriyə aşırıb. Nəticədə sürücü, sənişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.

Xəsarət almış digər 2 sənişin xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi

İsmayilli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin "Unikal"a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib. İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxs "play station" zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

İcarədar və on beş müştəri barəsində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Şəkiddə 1-ci qrup əlili öldürən şəxsin işi - Məhkəmədə

Şəkiddə 1-ci qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusiflinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdü, 1-ci qrup əlili Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Orxan Yusifli dostu İlkin Məmmədovla birlikdə qətl törətməyə qabaqcadan razılığa gəliblər.

Lakin İlkin Məmmədov qətl hadisəsi törədilən yerə gəlməyə də, baş verən ağır cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində İlkin Məmmədov da həbs edilib.

İstintaq orqanı tərəfindən Orxan Yusiflinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməkçisi vəziyyətə gətirilməsi ilə adam öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Bu işdə adı keçən İlkin Məmmədovun isə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.

İlkin Məmmədovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Azərbaycanda qadına iş-gəncə verərək seksual xarakterli hərəkətlər etməkdə, onu buna məcbur etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ruslan Abdullayev 1 sentyabr 2018-ci il tarixdə, saat 17 radələrində Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşı Qəmə Məmmədovadan anası Bahar Məmmədovanın (ad və soyadlar şərti verilib - red.) Bakı şəhərinə gedən zaman onlara pul verib-verməməsini soruşub.

Qəmə Məmmədova anası-

Buna baxmayaraq Ruslan Abdullayev yenə də hərəkətlərini davam etdirib, ona "niyə özünü bar qızları kimi cızırsan, özünə şram at, damarını kəs, qolun mənim qolum kimi olsun" sözlərini deyib.

Ruslan Abdullayev bu hərəkətləri arzulayaraq Qəmə Məmmədovanın əlindən tutub, onun əlindəki şüşə parçası ilə sol said nahiyəsinə çoxsaylı səthi kəsilməmiş yaralar kimi xəsarətlər yetirib.

Sentyabrın 13-də, gecə saat 01 radələrində Ruslan Abdullayev sərxoş vəziyyətdə yaşadıqları mənzildə Qəmə Məmmədova ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Sonuncu menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina edib.

Gecələr arvadının başına oyun açdı: "Bunları etməlisən..." - Daşkəsəndə şok olay

nın onlara pul vermədən getdiyini bildirib. Ruslan Abdullayev Bahar Məmmədova ilə telefon vasitəsilə əlaqə saxlayaraq onlara pul vermədən getdiyini üçün narazılığını bildirib. Telefon danışığında sonra isə bu səbəbdən aralarında başlamış mübahisə zamanı əsəbləşən Ruslan Abdullayev yataq otağında Qəmə Məmmədovanı döyüb. Bu zərbələrdən yerə yıxılmış vəziyyətdə olan Qəmə Məmmədovanın sol göz nahiyəsindən təpiklə vuraraq, xəsarət yetirib.

Bundan başqa, Ruslan Abdullayev sentyabrın 12-də saat 22 radələrində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu, ikinci evliliyi olduğundan ailə həyatının dağılmasından ehtiyat edən, ailəsinin onu qəbul etməyəcəyini düşünən Qəmə Məmmədovanın ondan asılılığından istifadə edib. O, cinsi ehtirasını təmin etmək üçün Qəmə Məmmədovadan məcburi qaydada paltarlarını soymağı tələb edib.

Qəmə Məmmədova paltarlarını soyduqdan sonra onu oral sekslə məşğul olmağa məcbur edib. Qəmə Məmmədova onun tələb etdiyi seksual xarakterli hərəkətləri edib. O, bu hərəkətlərini "Whatsapp" proqramı vasitəsilə digər dostuna göstərib.

Bu zaman Qəmə Məmmədova onun bu iyrenc hərəkəti etməsi barədə tələbindən imtina edib. Qəmə Məmmədova Ruslan Abdullayevi əməlinə çəkməsi üçün qorxutmaq istəyib.

Bu məqsədlə Qəmə Məmmədova yerdən götürdüyü şüşə parçasını öz sol qol nahiyəsinə çəkib.



Bu zaman Ruslan Abdullayev ona qeyri-təbii yolla əlaqədə olmağı təklif edib. Qəmə Məmmədova onun təklifinə etiraz edib.

Bu zaman Ruslan Abdullayev Qəmə Məmmədovaya fiziki zor tətbiq etməklə məcburi qaydada yataq otağındakı taxtın üstündəki döşəyin üzərinə üzü üstə uzadıb. Sonra saçlarından tutmaqla bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirib, qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri edib.

Daha sonra Ruslan Abdullayev sentyabrın 15-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə Qəmə Məmmədova ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Qəmə Məmmədova menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina edib.

Bu vaxt Ruslan Abdullayev Qəmə Məmmədovaya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Lakin Qəmə Məmmədova onun təklifinə etiraz edib. Rus-

lan Abdullayev Qəmə Məmmədovanın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri endirərək döyüb. Sonra onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub.

Şəhəri gün növəti dəfə təcavüzə məruz qalan Qəmə Məmmədova Daşkəsən rayon polis şöbəsinə müraciət edib. Onun müraciəti əsasında Ruslan Abdullayev həbs edilib.

İstintaq orqanı tərəfindən Ruslan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə),

150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökməndən narazı qalan Ruslan Abdullayev apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1, 150.2.5 və 151-ci maddələri ilə özünü təqsirli bilməyib. Özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib.

Ruslan Abdullayev barəsində ədalətli qərar qəbul edilməsini istəyib. Onu şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ruslan Abdullayevin apelyasiya şikayəti təmin edilməyib.

Bu ticarət obyektləri barədə ciddi tədbirlər görülməyə başlayacaq - RƏSMİ

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səferov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitariya-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alın-



ması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib. Tədbirdə satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyetli girişinin

zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitariya-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir.

Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görülməyə başlayacaq.



Sahibkarların güzəştli kredit almaq imkanları genişləndirilir

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

İqtisadiyyat Nazirliyindən "Unikal"a verilən məlumata görə, yeni qaydalara əsasən, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə 5 illik müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinə minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin iclası keçirildi

"Şərq Tərəfdaşlığı" (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plenar iclası "COVID-19" pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, iclasa 45 iştirakçı - 18 ölkənin telekommunikasiya sahəsi üzrə Tənzimləmə qurumlarının təmsilçiləri (6 ŞT ölkəsi və İsveç, İrlandiya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Macarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Makedoniya), Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Komissiyası, Dünya Bankı və "Ernst & Young" məsləhətçi şirkətinin nümayəndələri qatılıblar.

Videotədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açılış nitqi ilə başlayıb. Nazir müavini ilk növbədə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, iyunun 18-də "Şərq Tərəfdaşlığı" ölkələrinin videokonf-

rans formatında keçirilən sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaşı və Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasın gündəliyinə əsasən, "EaPeReg"-in 2020-ci ilin birinci yarım ilinə üzrə fəaliyyəti, Ekspert İşçi Qruplarının hesabatları, telekom tənzimləyicilərinin müstəqilliyinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub.

Bundan əlavə, Şəbəkənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işçi qruplarının sədrleri tərəfindən müzakirəyə çıxarılan bir sıra təkliflər dinlənilib, müəyyən tövsiyələr verilib.

Tədbirin sonunda "EaPeReg"-in növbəti plenar iclasının payızda Polşada keçirilməsi ilkin olaraq qərara alınıb.

Qeyd edək ki, "EaPeReg"-in qaydalarına uyğun olaraq Azərbaycan Respublika-



sının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Şəbəkəsinin 2020-ci il üzrə sədr müavini seçilib və ilin sonuna kimi Şəbəkənin gündəlik fəaliyyətinə rəhbərlik edəcək. NRYTN sədr müavini olaraq "EaPeReg"-in plenar iclasının təşkilatı məsələlərinə rəhbərlik və ev sahibliyi edib.

"Məcburi köçkün statusuna dair arayışın verilməsi" xidməti elektronlaşdırıldı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən "Unikal"a verilən məlumata görə, komitə ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnologiyaları istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Bələ tədbirlərdən biri "Məcburi köçkün statusuna dair arayışın verilməsi" üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayında tətbiqinə başlanılan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayış

şılı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün "myGov" portalına daxil olmaq tələb olunur. "myGov" portalına "ASAN Login" sistemi üzərindən daxil olmaq mümkündür.

Portala daxil olmaq üçün istifadəçi FİN-i, "Asan imza", elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, "myGov" portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.

Portala daxil olduqdan sonra "Bütün xidmətlər" bölməsindən, "Qurumlar üzrə" altbölməsinə keçid edilir və "Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi" seçilir. Açılan pəncərədə "Məcburi köçkün statusu haqqında arayış" xidmətinin üzərinə klik etməklə elektron arayış

əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, "Yüklə" düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov" portalında hər bir vətəndaş öz şəxsi kabinetini "eAgro", "eSatınalma", "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN ödəniş", "eSosial", "eHərrac", Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr" sistemində daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa "myGov"-da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.

ELAN

FHN, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İbrahimov Rəşad Vahid oğluna verilmiş AA 04291, AA 04292, AA 05321 nömrəli gəmi biletləri itdiyi üçün etibarsız sayılır.

İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qarşı mübarizə aparılır. Dövlət orqanları, aidiyyəti qurumlar, səhiyyə işçiləri əlinə gələni edir ki, insanlar koronavirus adlı bəladan öz-lərini qorusun.

Azərbaycanda artıq 18 min 684 nəfər koronavirusa yoluxub. Onlardan 10 min 425 nəfər sağa-lıb. Təəssüf ki, bu bəla ölkəmizdə 228 nəfərin həyatını itirməsinə sə-bəb olub. Bütün bunlara baxma-yaraq, aramızda hələ də "Bu virus yoxdur", "Hər şey oyundur" deyən vətəndaşlarımız var.

Bu günə qədər çoxsaylı həkim-lər, xəstələr müəhəbbət verib, ic-timaiyyətə vəziyyətin nə qədər ciddi olduğunu çatdırmağa çalışı-b-lar. Lakin vətəndaşlar arasında bunları da ciddiylə almayanlar ol-du.

Necə deyirlər, özümüzü, ya-xınlarımızı məsuliyyətsiz insan-ların hərəkətləri ucubından korona-virusa yoluxma riski ilə qarşı-qar-şıya qoymamaq üçün sizə hər şe-yi olduğu kimi göstərməyə qərar verdik. "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" deyib üz tutduq pandemiya ilə mübarizə üçün ayrılan Mərkəzi Neftçilər Xəstəxanasına.

Unikal.org Oxu.Az-ın Mərkəzi Neftçilər Xəstəxanasından hazırladığı reportajı təqdim edir:

Bu qərarı vermək mənim üçün asan olmadı. Düşünürəm, oxu-duqca sizin üçün də asan olma-yacaq. Xəstəxananın qarşısına çata-na qədər "Bəs yoluxsam?" sualı hər kəs kimi, mənə də narahat edirdi. Düzünü desəm, ilk olaraq ağıma anam, bacım, qardaşım, yaxınlarım gəldi. Amma bütün qaydalar riayət edərək, bu qərarı verdim.

Mərkəzi Neftçilər Xəstəxanası-nın qarşısında yam... Qapılar bağ-lıdır. Ətrafda heç kim olmasa da, pəncərədən baxan xəstələri görə bilirdim.

"Laqeyd bir insanın məsuli-yətsiz, ehtiyatsız davranışı səbə-bindən əzizlərim də burada ola-b-lər" düşüncəsi məni rahat burax-madı. Tərəddüd içərisində olsam da, artıq qapıları açıldı və xəstə-xanaya daxil oldum. Əvvəlcə onu deyim ki, xəstəxana təmiz və çir-kli zona adlandırılan iki hissəyə ay-rılıb. Biz hələlik təmiz zonadayıq.

Bizi Mərkəzi Neftçilər Xəstə-xanasının baş direktorunun müalicə işləri üzrə müavini Hüseyn Şah-maliyev qarşıladı. Onun sözlərinə görə, xəstəliyi ciddi qəbul etməyən vətəndaşların olması bir həkim ki-mi onu çox narahat edir:

"Bu xəstəliklə mübarizəyə nə qədər tibb işçisi cəlb olunub. Bu günə qədər ölkədə virusa yolux-malarla bağlı statistikalar açıqla-nır. İnsanların inamsızlığı tək öz-lərini deyil, digər insanları, həkim-lərimizi riskə atır. Təsəvvür edin ki, həkimlər, dövlət rəsmiləri viru-sun təhlükəsindən danışır, vətən-daş ona inanmır. Amma qonşusu-nun "Virus yoxdur, qorxma!" de-məsinə inanır. Bu cür çəkilişlərin olması, bəlkə, həmin insanların hər şeyi gözləri ilə görüb, inanma-larına kömək edir. Onların inan-ması, karantin qaydalarına riayət edib özlərini qoruması həm yolux-ma sayının azalmasına, həm də həkimlərin çiyinlərindəki yükün az da olsa, yüngülləşməsinə kömək edir".

Qısa söhbətdən sonra Hüseyn həkimlə sağollaşdı, xəstələrin ol-duğu şöbələrə gedirik. Təbii ki, əv-vel tibb bacısı bizi xüsusi geyimlə-

rin verildiyi otağa aparır. Sizə de-yim ki, bu geyimlərin içərisində, maskaların altında iki saat qalmaq belə çox çətinidir. Həkimlərimiz isə ən azı səkkiz saat bu geyimlərdə qalırlar. Kombinezonlar qətiyyən hava keçirmir. Bunu geyindikdən sonra həkimləri az da olsa, başa düşmək olur. Bu qədər qorunmaqla həkimlər arasında da yoluxma halları olubsa, koronavirusun nə qədər təhlükəli olduğunu özünüzdə düşünün.

Xəstəxananın ilk iki mərtəbəsi təmiz zona olaraq saxlanılır. Xəstələrə qida və zəruri olan dərman vasitələri bu mərtəbələrə götürülür və sonra çirkli zonaya aparılır.

Hazırda növbədə olan həkim-lərdən biri Nigar Hüseynovadır. Bizi palatalardakı xəstələrin vəzi-yəti ilə o tanış edəcək.

Nigar həkimin sözlərinə görə, xəstələrin vəziyyəti bir anda dəyi-şir: "Artıq bir müddətdir ki, CO-VİD-19 xəstələrinə xidmət edirik. İnanın ki, xəstəliyin ilkin yayılma

müvafiq olaraq 46, 14 və 19 xəstə müalicə alır.

Müalicə alanların əksəriyyəti çəkilişə razı olmasalar da, xəstəli-yə inanmayanlara səsəlmək istə-dilər. Palatalardan birində korona-virusa yoluxmuş iki qardaş qalır.

Hüquq müdafiəçisi olan S.N. (ad şərtidir) xəstəliyə ictimai yer-lərdə yoluxduğunu ehtimal edir: "Mən bütün qoruyucu tədbirlərə əməl edirdim. Düşünürəm ki, xəstəli-yə işimlə əlaqədar ictimai yer-lərdə olan zaman yoluxmuşam. İlk dəfə hərarətim 37 dərəcə oldu, daha sonra yüksəlməyə başladı. Yay mövsümüdür, soyuq sudan boğazımın ağrıdığını düşündüm.

"Parasetamol"la keçər deyib, həkimə müraciət etmədim. Lakin sonra vəziyyətim daha da pisləşdi və mən COVID-19 olma ehtimalı ilə test verdim. Nəticələr pozitiv çıxdı. Dərhal xəstəxanaya yerləş-dirildim və müalicəyə başlandı. Qardaşımla yaxın ünsiyyətdə ol-duğum üçün o, karantinə alındı, onun da nəticələri pozitiv çıxdıq-

tıq məni görüb inanırlar. Bu xəstə-lik, həqiqətən, var, bəlkə də, mən-dən ağır keçirən olmayıb. Mən gizlətmirəm. Heç olmasa, bizə ba-xın, özünüzdə qoruyun".

Təəssüf ki, ölüm halları bu xəstəxanada da yaşanıb. Həmin insanların vəziyyəti həddindən ar-tıq ağır olub və paralel xəstəliklə-rin də kəskinləşməsi səbəbindən koronavirusla mübarizədə məğlub olub, həyatlarını itiriblər. İnsanı üzən məqamlardan biri həftələrlə onların yanına heç bir yaxınlarının gələ bilməməsidir. Ən acınacaqlı-sı isə odur ki, ailələr koronavirus-dan vəfat edən yaxınları ilə vidala-şa da bilmir...

Həkim Nigar Hüseynova deyir ki, yoluxanların əksəriyyəti yas mərasimlərinə qatılan şəxslər olur: "İnsanlar həkimlərə inanmaqdan imtina edir. Mən sosial şəbəkə he-sabımdan dəfələrlə çağırışlar et-mişəm. Vətəndaşların inanması üçün ictimaiyyətə daha nə qədər sübutlar təqdim edilməlidir? Psixo-loji cəhətdən onları başa düşürük,

yişirdi. Anam artıq evdədir, mən isə müalicəni davam etdirirəm".

Xəstələrdən biri də Nağıyev Gündüzdür. Xəstəlik onun ağci-yərələrində buzlu şüşə sindromu yaradıb. O deyir ki, xəstəliyə yolu-xa biləcəyini düşünmədiyi üçün bir neçə həftə hərarətin olmasına fikir verməyib:

"Mən heç istəmirəm ki, kimsə bu xəstəliyin nə olduğunu bilsin. Mən idmançıyam, orqanizminin güclü olduğunu düşünürdüm. Am-ma yanılmışam. Elə bil ki, bütün gücünü çəkib alırlar, taqətsiz qa-lırsan. İlk dəfə hərarətim olanda elə bildim, məni gün vurub. Sonra ciyərlərimi KT edəndə, məlum ol-du ki, ağciyərlərdə buzlu şüşə sindromu var. Müalicəyə başlandı. Hava balonu olmadan nəfəs al-maq çətinidir. Ayın 25-dən həkim-lərimizin nəzarəti altındayam. İnanmayan insanların vay halına. Gərək xəstələnsinlər, sonra inan-sınlar?! Heç birimiz bu xəstəliyə harada yoluxduğumuzu təxmin edə bilmirik. Ağır xəstəlikdir, mak-

"Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var" - Koronavirusun episentridən reportaj



dövrü ilə bugünkü vəziyyət arasın-da çox böyük fərq var. Xəstələri vəziyyətlərinə görə şöbələrdə qruplaşdıraraq da, anidən ciddi də-yişikliklər olur. Xəstəliyin gedişatı-nı stabil saxlamaq çox çətinidir.

Dünən reanimasiyada ağır və-ziiyyətdə olan xəstə sabah normal palataya köçürülür və sanki heç həmin həyatı riski olan şəxs deyil. Ya da yüngül simptomlarla gələn pasiyent bir gecədə boğulma ilə reanimasiya yerləşdirilir. Burada yaşanan vəziyyəti təsəvvür etmək çox çətinidir".

Həkim deyir ki, xəstələr qəbul edilən zaman bu günə qədər olan xəstəlik kitabçalarına baxılır, hər bir xırda məqam soruşulur: "Bu, onlara təyin edilən müalicə prose-durları üçün çox vacibdir. Şəkərli diabet, dializ xəstələrinin, eləcə də, digər hər hansı xroniki xəstəli-yi olan şəxslərə təyin edilən mü-a-licələr eyni olmur. Çalışırıq ki, pa-ralel xəstəliklərin gedişatına mənfi təsir etməyəcək müalicə üsulu se-çilsin".

Budur, söhbət edə-edə artıq çirkli zona deyilən şöbələrə bə-rinə daxil oluruq. Xəstəxana dəhli-zindəki "qulaq batıran" səsizlik isə insanı qeyri-ixtiyari qorxudur. Burada insanlar xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq qruplaş-dırılıb. Palatada tək, ya da vəzi-yətindən asılı olaraq iki nəfər xəstə saxlanıla bilər. Xəstəxanada koronavirus xəstələri üçün üç şö-bə ayrılıb. Hazırda hər şöbədə

ilk mərhələdə insan bunu qəbul et-mir, inkar edir. İnanmayanlar xəstə-xanaların qarşısında dayanıb, hər gün nə qədər insanın bura da-xil olduğunu görə bilər".

Hər gün xəstəxanada sağalan-lar olsa da, stabil rəqəmlər demək çətinidir. Elə gün olur, beş nəfər, elə gün olur, üç nəfər sağalaraq evə buraxılır. Lakin hələ də yolux-ma ilə sağalma sayı arasında cid-di fərq qalmaqdadır. İyun ayı ə-r-zində xəstəxananın bir şöbəsinə 66-ya yaxın COVID-19 xəstəsi da-xil olub. Bundan başqa iş başında xəstəliyə yoluxan tibb bacıları da olub. Onlardan biri artıq sağala-raçq, yenidən iş başına qayıdıb.

İnfeksiyonistlərlə yanaşı, digər dar ixtisas sahəsində çalışan hə-kim personalı da növbəli şəkildə reanimatoloqlara kömək edirlər. Fədakar həkimlərimizin nə qədər əziyyət çəkdiyini görmək üçün sadəcə bir saat kifayət etdi.

Ailəsindən ayrı düşən həkim-lərlə yanaşı, ailəsi ilə birlikdə iş başında olan fədakar tibb işçiləri-miz də var.

Tibb bacısı Ziniyyət Əmirasla-nova pandemiya ilə mübarizəyə oğlu ilə bərabər qoşulan həmin tibb işçilərimizdəndir: "İki oğlum var, biri burada mənimlə birlikdə çalışır. Digəri isə hərbi xidmətdə-dir. Ailəlikcə pandemiya ilə müba-rizə aparırıq. Buna rəğmən, insan-ların inanmaması məni çox incidir. Kaş bir neçə saatlıq burada olub, hər şeyi gözləri ilə görə bilsəydilər. Onda heç biri həyatını məsuliyyət-sizcə riskə atmazdı".

Xəstələrin, demək olar ki, bö-yük əksəriyyəti halsızlıq, qusma, hərarət, boğaz ağrısı və s. sim-pptomlarla müraciət edib. Onlardan biri də 32 yaşlı İsayeva Fatimədir.

O deyir ki, özünü və ailəsini maksimum qorumağa çalışsa da, ətrafında ehtiyatsızlıq edən şəxs-lərə görə hazırda sağlamlığı üçün mübarizə aparır: "Bu, adi qrip de-yil. Çox daha ağırdır. Təzyiqlə ya-naşı, digər narahatlıqlara da yol açır. Xahiş edirik, ilk növbədə öz-ünüzdə, sonra bizi qoruyun. Anam astma xəstəsidir. O, boğulduğunu deyəndə, çox qorxdum. İlk o yo-luxdu, üç gün sonra mən. Hərarə-timiz 38-38,5 dərəcə arasında də-

simum qorunun".

1940-cı il təvəllüdü Qəşəm Abbasov da xəstəliyə yoluxanlar-dandır. Onun da vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Qəşəm dayı deyir ki, dövlətimiz, həkimlə-rimiz bu qədər iş görür, biz yenə inanmır, xəstələniksə, günah bi-zim özümüzdədir:

"Ailədə dörd nəfərik. Onlarda nəticələr neqativ olub. Yalnız mən yoluxmuşam. İyunun 26-dan bu günə qədər yaxşılaşma hiss edirəm. Boğulma, baş ağrısı nisbətən azalıb. Amma hələ də nəfəs alar-kən çətinlik çəkirim".

Xəstəxanada bütün pasiyentlər gün ərzində üç dəfə yoxlanılır. Hə-kim Gülcöhrə Həşimova deyir ki, xəstələrin təzyiqlə, hərarəti, qanda oksigen səviyyəsi nəzarətdə sax-lanılır: "Qanındakı oksigen səvi-yəsi tez-tez oynayır. Minimum gün ərzində üç dəfə xəstənin təzyiqlə ölçülür. Pasiyentlərin vəziyyətin-dən asılı olaraq, beş dəfə qanda oksigen səviyyəsi yoxlanılır və nə-zarətdə saxlanılır".

Bütün ehtimalları nəzərə ala-raçq, hər bir palatada xəstələrin yan-ında oksigen balonları quraşdırılı-b. Reanimasiya otağına girmək tövsiyə edilmir. Lakin siz xəstəliyin ən ağır fəsadlarını görə və inana-sınız deyə bir neçə dəqiqəlik rea-nimasiya şöbəsində də olduq. Bu-radakı xəstələrin vəziyyəti çox ağırdır. Ümid edirik ki, tezliklə sa-ğalib, əzizlərinin yanına qayıda-caqlar...

Artıq şöbələrə çıxmaq vaxtı-dır. Tibb bacıları bizə ardıcılıqla geyimləri çıxarıb xüsusi qablara atmağımızı tapşırırlar. Həmin geyim-lər metodiki göstərişə uyğun şəkil-də yığılaraq utiliziyaşaya ediləcək.

Biz artıq xəstəxanadan tərk edirik. Riskli də olsa, həm özümü-zün, ailələrimizin, həm də sizlərin sağlamlığınızı qorumaq üçün vəzi-yəti yerində çəkib göstərdik. O xəstələrin hər birinin yerində sizin, bizim yaxınlarımız da ola bilər. Ümid edirik ki, bundan sonra daha diqqətli, karantin qaydalarına ri-ayət edən vətəndaşlarımızın sayı artacaq. Bu da özünü sağalma sa-yının yoluxma sayını üstələməsi ilə göstərəcək.

“Hər rayonumuzda bir pira, ziyarətgaha rast gəlmək olar. Özü də hər məzhəbdən insanlar ora gedir, ziyarət edir. Bunun bənzəri dünyada çox azdır. Bəzi ziyarətgahların tarixi bəlli olmasa da, onların varlığı artıq maraqlıdır”.

Bu sözləri Lent.az ilə söhbətində Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli dedi.

Bu gün dünyanın turizm üçün əlverişli olan ölkələrindən biri Azərbaycandır ki, bura gələn turistlərin sayı get-gedə artır. Azərbaycanda turizm üçün əlverişli olan məkanlar arasında dini ziyarətgahlar xüsusi yer tutur. Bəs Azərbaycanda dini turizm üçün hansı məbədlər var? Sizin təxmini siyahınıza daxil olanlar hansılardır? Ölkəmiz dini turizm üçün əlverişlidir mi? Başqa dinlərin hansı məbədlərini turistlər üçün təklif etmək olar?

Lent.az -ın suallarını cavablandıraraq Hacı Şahin deyir ki, Azərbaycanın dini ənənəsi, dini mədəniyyəti olduqca qədim və zəngindir:

“Xalqımızın Peyğəmbər (s) soyuna, övliyalara, alim və ariflərə ehtiramı milli mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Artıq. Aşura mərasimləri, imam süfrələri, ziyarətgahlar, adlarımız, soyadlarımız, andlarımız, xeyir-dualarımız, ədəbiyyatımız, memarlığımız və s. bunun bariz nümunəsidir. Bilirsiniz ki, Aşura mərasimləri xarici vətəndaşların marağını xüsusi cəlb edir. Çünki, demək olar ki, əksər ölkələrdə belə misteriyalar, səmimiyyət, böyük bir xeyriyyəçilik və xüsusi mənəvi aura ilə müşayiət olunan kütləvi rituallar azdır, bəlkə də heç yoxdur. Biz özümüz neçə dəfə şahidi olmuşuq ki, qeyri-müsəlman xaricilər məhz Aşura mərasiminə qatılmaq üçün səyahət edirlər. Bu tendensiya da ildən ilə artır. Ziyarətgahlarımız isə xüsusi bir mövzudur. Təəssüf ki, Azərbaycanın bu sahədə böyük potensialı olsa da, təbliğat işi az görülüb. Dövlət tərəfindən məscid və ziyarətgahların təmiri, abadlaşdırılması daha geniş imkanlar yaradıb”.

Həmsöhbətimiz deyir ki, dini məbədlərə turist axınının əsas səbəbi bu məkanların insanlara yeni hisslər aşılamasıdır:

“Bilirsiniz, bir çox xarici ölkələrdə dini məbədlər boş qalıb və ən yaxşı halda quru muzeyə çevrilib. Bizdə isə dini ocaqlar canlıdır, burada mənəvi həyat qaynayır. Bu da çox insan üçün maraqlı və cazibəlidir. İnsanlar həmin fəzaya daxil olmağı arzulayırlar daha çox. Çünki bu yeni hisslər, tanış olmayan təəssüratlar bağışlayır. Eyni zamanda müsəlmanlar üçün də Azərbaycan məscid və ziyarətgahları maraqlıdır. Bibi-Heybət ziyarətgahının adı hədis kitablarında keçib, ən mötəbər ziyarətgahlardan sayılır. Bu ziyarətgah mənəvi fəzası ilə yanaşı, İslam tarixi və memarlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İmam Rzanın bacısı uzaq Mədinədən Bakıya necə gəlib, niyə gəlib? Nə üçün Bakını seçib? Nə üçün və kimin tərəfindən onun

qəbri üzərində məqbərə salınıb? Nə üçün sovet hakimiyyətinin əvvəllərində ilk olaraq bu ziyarətgah dağıdılıb, nə üçün müstəqillik dönməndə ilk olaraq bu ziyarətgah bərpa olunub? Hansı əfsanələr dolaşır bu məkanla bağlı? Hamısı maraqlı mövzulardır. Bir orta əsr hökmdarının tarixə düşmək üçün inşa etdiyi məbəd hara, bu cür tarixi özündə ehtiva edən ziyarətgah hara? Eyni sözü Gəncə imamzadəsi haqda da deyə bilərik. Əli qədəmgahları, imamzadələr, övliya və seyid pirləri, Həzrət Xızırın, Əshabi-Kəhf, Cərciz peyğəmbərin adları ilə bağlı ocaqlar var ölkəmizdə, bu ocaqlar əsrlərlə qorunub saxlanılır. Təsəvvür edin ki, ölkəmizdə xristianlarla müsəlmanların, sünnilərlə şiələrin və s. konsessiyaların eyni dərəcədə müqəddəs saydığı ortaqlar ziyarətgahları var. Bu müasir dünya üçün necə də qəribə görünsün! Şamaxı Cümə məscidi, Diri Baba piri, Nizaminin və Şeyx Heydər məqbərələri, Rəhimə xanım və Mirmövsüm Ağa Ziyarətgahı nə qədər maraqlı yerlərdir? Ona görə bu müqəddəs məkanlar həm milli, həm müsəl-

Heybət ziyarətgahı haqda danışdıq. Dağla dənizin arasında, qədim, tarixin hər dönəmində mühüm rol oynamış bir məkandır bura. Bu ziyarətgahın hər qarışı həm informasiya, həm emosiya baxımından dəyərlidir. Xüsusilə bu ziyarətləri digər turizm növləri ilə uyğunlaşdırmaq olar. Şükür Allaha ki, buna imkan verən infrastrukturumuz da

olduqca cazibəli yerdir. Ölkəmizdə müxtəlif konsessiyalar əsrlərlə mehriban yaşayır və onların hər birinin təqdim edə biləcək müqəddəs məkanları var”.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, bütün ölkə ərazisinə yayılmış dini turizm obyektləri nəinki mədəni

rinin inkişafı nəzərdə tutulmuşdur. Dini turizm də bu fəaliyyət növlərinə daxildir”. Ekspert onu da əlavə etdi ki, hal-hazırda Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur:

“Bundan əlavə, ölkəmizdə bir çox Qafqaz Albaniyası dövrünü əhatə edən erkən xristianlıq kilsələri(məbədləri) həmçinin Ateşpərəstlik dövrünə ehtiva



Pirlər, ocaqlar, ziyarətgahlar... - Cazibənin sirri nədir?



man, him ümumbəşəri müstəvidə təbliğ olunmalıdır”.

İlahiyyatçı deyir ki, bəzi ölkələrdə dini ocaqlar sırf tarixi, bəzilərinə isə yerləşdiyi coğrafi mövqə baxımından maraqlıdır:

“Öncə dediyim kimi, bəli Azərbaycan dini turizm üçün çox əlverişlidir. Sadəcə düzgün təşkilat və təbliğat tələbdir. Elə şəhərlər var ki, məbədlər orada bir dekorasiya funksiyası daşıyır, dini əhəmiyyətini itirib artıq. Biz isə nadir ölkələrdən ki, ziyarətgahlarımız hər cəhətdən maraqlıdır. Hər daşın bir sirri var sanki. Şirvanşahlar sarayı üçün Seyid Yəhya Bakuvinin ziyarətgahı var. Bir şah sarayında nə üçün piri tikilsin? Özü də dünyaca məşhur sufi şeyxlərindən birinin. Yuxarıda Bibi-

Məsələn bir çox müsəlmanlar üçün Azərbaycan təbii cəzbedicidir, mədəniyyəti isə yaxın”.

Hacı Şahin onu da qeyd etdi ki, ölkəmizdə xarici turistlərə təklif edəyimiz başqa dinlərin məbədləri də var:

“Daha öncə həvari Bərtəmlus, Əshabi-Kəhf və Cərciz peyğəmbərin adları ilə bağlı ortaqlar ziyarətgahlardan danışdıq. Müqəddəs Varfolomey kimi tanınan həvari Bərtəmlus birbaşa Həzrət İsadın təlim alır və dini təbliğ etmək üçün Qafqaza gəlir. Qız qalası yanındakı dağın qədim məscid keçmişdə kilsə olub və onun şəhid edildiyi yerdə ucaldılıb. Azərbaycanda tarixdə ilk kilsələr, unikal alban-udi məbədi və monastırları var. Sırf tarixi maraqlı baxımından Ateşgah

turizm marşrutlarında həmçinin dini turizmin təbliğində də geniş istifadə olunacaq:

“Azərbaycanda tarix boyu müxtəlif dinlərin yayılması, ölkəmizdə sayısız dini obyektlərin yaradılmasına səbəb olmuşdur. Ən qədim tarixdən yaranana tolerantlıq və multukulturalizm ənənələri, bu gün Azərbaycanda dinlərin vəhdətini, dostluq əlaqələrini və müxtəlif dini inancların yaratdığı mədəni abidələr və icmaların yaşadığı ərazilərdə mövcud olan dini turizm potensialını önə çəkir. Dünya təcrübəsində dini abidələrə səfərlər çox geniş yayılmışdır. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun həyata keçirdiyi Turizmin inkişaf strategiyasında müxtəlif seqmentli turizm növlə-

edən atəşgah məbədləri mövcuddur. Azərbaycanın dini turizminin təbliği üçün bir çox vacib resurslar vardır. Bunlara misal olaraq Zərdüştlük və oda sityayış dinini ən mütəşəkkil əks etdirən Ateşgah, Yanardağ, İslam dininin təbliği məqsədilə inşa edilmiş və müxtəlif tarixi dövrləri əhatə edən İçərişəhərdə Şah məscidi, Sınıq Qala məscidi, Cümə məscidi, Şamaxıda Cümə məscidi, Xızıda Beşbarmaq Təbiət Abidəsi, Gəncədə İmamzadə Kompleksi, Şah Abbas Məscidi, xristian dininin müxtəlif qollarını təbliğ edən Bakı Ortodoks kilsəsi, “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Müqəddəs Qriqori kilsəsi, yəhudi dinini təbliğ edən Bakıda yerləşən Dağ Yəhudilərinin sinaqoqu, Gürcü və Aşkenazi yəhudilərinin sinaqoqu, Qubanın Qırmızı qəsəbəsində yerləşən 6 günbəzli məscid, Giləki sinaqoqu, Oğuzda yerləşən Yuxarı və Aşağı sinaqoqlar və s. misal göstərmək olar”.

Sonda isə qeyd edək ki, prezident İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Siyəzən rayonunun Qalaşığı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.

Validenlərini "Rusiya mədəniyyəti tacının brilyant qaşığı" adlandırır. Aktyor, şair, ifaçı Aleksandr Vertinski atası, aktrisa Lidiya Vertinskaya isə onun atasıdır. Anası atasından 30 yaş kiçikdir, amma çox mehriban, sevgi dolu bir ailədə böyüyüb. Söhbət "Al yelkənlər", "Amfibiya adam", "Hamlet", "Master və Marqarita" kimi yaddaşlarda iz buraxan filmlərin qəhrəmanı aktrisa Anastasiya Vertinskayadan gedir.

Lent.az onun həyat hekayəsini nəql edir. Mühacir kimi Çində yaşayan ailənin böyük qızı Mariana orda doğulub. SSRİ-yə, Moskva qayıdandan sonra 1944-cü ilin dekabrında Nastya dünyaya gəlir. Həm də mehmanxanada. Çünki yaşamağa yerləri yox idi. Anastasiyanın üç yaşına qədər ailə mehmanxanada yaşayırdı.

Kiçik qızın atası ilə mistik bağlılığı vardı. Uşaqlığını xatırlayanda Nastya atasının, ümumiyyətlə, ailəsinin sevgisindən ağzı dolusu danışır. Atasının onun dərsləri ilə heç maraqlanmamış, yaman ərköyün, nazlı böyüdülmüş onu. Yalnız musiqidən "beş" almasına həmişə sevinmiş atası.

Anastasiya atasının ölümünü də hiss edib. Leninqraddan gələn telefon zənginin bəd xəbər çatdırdığını duyan 12 yaşlı qız atasından "nə olub, atam ölüb?" - deyər soruşur.

Xoşbəxt, məşhur ailənin övladı olmaq ona çox seçim verirdi. Hər tərəfli inkişaf etmiş Nastya balerina olmağı istəyirdi. Anası onu xoreoqrafiya məktəbinə aparanda müəllimlər birbaşa "balerina ola bilməz, çəkisi imkan vermir" - deyiblər.

Nastya xarici dilləri də çox sevirdi, qərara alır ki, xarici dillər üzrə ixtisas seçsin. Ancaq bu arzunu da dəyişməli olur. Daha doğrusu, bir xoşbəxt təsadüf nəticəsində dəyişir.

Anasını nə vaxtsa səhnəyə çıxartmış rejissor Aleksandr Ptuško "Al yelkənlər" filminin qəhrəmanı Asolu axtara-axtara gəlib onlara çıxmışdı.

Nastyanın 15 yaşı vardı. Saçlarını oğlan kimi vurdurmuşdu. Ona uzun hörüklü parik tətbiq olundu. Küçədə dondurma yeyə-yeyə gəzmək, parkda oturmaq kitab oxumaq, elə-belə şəhərdə boş-boşuna gəzmək kimi məşğuliyyətlərinə həsrət qalmışdı.

Vertinskaya bu filmdən sonra bütün ittifaqda məşhur oldu. 15 yaşlı qız bütün azadlığını itirdiyinə görə kinoya nifrət etməyə başladı. Şöhrət ona adi yeniyetmə qız həyatını yaşamağa mane olurdu. Küçədə dondurma yeyə-yeyə gəzmək, parkda oturmaq kitab oxumaq, elə-belə şəhərdə boş-boşuna gəzmək kimi məşğuliyyətlərinə həsrət qalmışdı.

Bir daha kinoya çəkilməyə cəyini düşünürdü ki, sevdiyi əsərin filminə çəkilməyə dəvət gəldi, həm də xəyalında yaratdığı obraza - "Amfibiya adam" - da Quttierə.

Rejissor Quttier obrazına axtardığı qızın gerek gözəlində ulduz yansın demişdi, o ulduzu Anastasiyanın gözəlində tapmışdı.

Aktrisa dublyordan imtina edib, özü üzüməyi öyrənməyə söz verdi. Bütün çəkilişlər za-

manı soyuq suda qalırdı, üzürdü, sualtı üzüməyi meşq edirdi. Bu roldan sonra öz peşəsi ilə nəinki barışdı, hətta aktrisa olacağına qərar verdi.

Bu iki roldan sonra onu "ilahə", "yadplanetli", "antisovet görkəmli sovet aktrisası" adlandırdılar. Gözəlliyini Qretta Qarbo, Viven Li ilə müqayisə edirdilər.

Hələ orta məktəbi bitirmədən Puşkin adına Moskva teatrının truppasına daxil edilən Nastya qastrollarla bütün ölkəni gəzib.

Orta məktəbi qurtaranda artıq ulduz Anastasiya sənədlərini Şukşin adına Teatr İnstitutuna



Otelda doğulan ulduz, unudulmayan sevgi, zorən aktrisa... - AQBƏT



verir. İmtahanda çıxışı müəllimləri elə də inandıra bilmir, az qala elə ilk turda kəsiləcəkdik. Amma artıq iki uğurlu filmə çəkilməsi ona ikinci dəfə şans verdi. Onu yenidən imtahana buraxdılar və bu dəfə keçə bildi.

Bütün təhsil illərində aktrisa ətrafdan həsəd və paxil baxışlar altında olub. Küçədə rahat piyada gəzə bilməyib.

Bir dəfə hətta küçədə gözlərinə qum atıblar. Bir nəfər oğlan isə əlinə bıçaq qarşısını kəsib ki, ya mənim olacaqsan, ya öldürəcəm səni.

Bütün bunlardan onu bir kursda oxuduğu, gələcək rejissor Nikita Mixalkov xilas edib. Nikita bütün kursun lideri idi. İstənilən kompaniyada vuran ürk Nikita olardı, həm də Anastasiyanı elə də ulduz kimi qəbul etmirdi. Sadəcə, anlayırdı ki, kurs yoldaşlarının həsəd və paxillığına layiq deyil bu qız. Bir-birlərinə tez bağlandılar, anlaşıdılar, romantik məhəbbət çulğadı onları. Bütün ictimai rəylərin əksinə gedib, birgə yaşamağa qərar verdilər. Əvvəlcə Mixalkovların evində, sonra bağlarında.

İlk ovladları Stepan altı aylıq olanda kəbin kəsirdilər. Qarşıdakı üç ili Nikita Mixalkov Nastyanın eyforiyadan ayılıb evdə oturub ona borş bişirəcəyini gözləməklə məşğul olub.

Nastya isə yalnız çəkilmək arzusu ilə yanırdı. Kütləvi səhnələrə belə hazır idi. Təki çəkiliş meydanında kinematografiyanın səhrli aləmində olsun.

Üç ildən sonra cütlük bir-birinin ümidlərini doğrulda bilmədikləri üçün ayrıldılar. Oğlanları

Stepanı isə dostcasına, birlikdə böyüdə bildilər.

80-ci illərin sonunda Vertinskaya Oksford universitetinin təklifi ilə 12 il aktyorluq fakültəsində dərslər deyir.

Aleksandr Kalyaginlə birgə "Komedi Frans" studiyasında, Çexov adına məktəbdə, İsveç Avropa Kinosu məktəbində dərslər deyib.

İkinci evliliyi barədə danışmağı sevmir Nastya. İkinci ər Aleksandr Qradski isə onun barəsində kitabında da yazıb.

Məhəbbətləri tez başladı və dərhal başa çatdı. Anastasiya onunla içə-içə küçələri gəzəndə elə bilirdi xoşbəxti, amma tezliklə bu yolların onu hansı uçuruma apardığını anladı. Rəsmi nikahları da olmadı.

Ona rəsmi evlilik təklif edən aktyor Oleq Yefremov arayıb, evlənməyə razı olduğunu deyir.

Məlum olur ki, onun fikirləşib qərar çıxarmağı çox uzun çəkdiyindən Yefremov artıq evlənilib. Oleq Yefremov onu aktrisa kimi qatbaqat açıb, kəşf edən adamdır.

Taleyə bax ki, Oleq Yefremov ayrıldıqdan sonra Anastasiya ona ərə getmək istəməyib.

Bəlkə belə taleyinə görə də aktrisa şəxsi həyatı barədə danışmağı sevmir. İstəyir onun haqqında yalnız bir dəfə ərə getdiyini yazılsın - Nikita Mixalkovla.

Ondan ayrıldıqdan sonra filmlərə çəkilib, xarici ölkələrdə teatr sənətindən dərslər deyib, teatr səhnəsində oynayıb, amma Nikita Mixalkovla yaşadığı həyatın yerini verməyib bütün bunlar.

Nikita Mixalkov ondan sonra dəfələrlə evlənilib. Həyatda və sənətdə liderliyini saxlayıb. Amansız adamdır, hamıya, hər kəsə qarşı. Onun arzu və məqsədlərinin qarşısında duranı istənilən yolla sıradan çıxartmağı bacarır. Nastyanın da həyatına

let" filmində Ofeliya rolunda anlamadım ki, aktyorluq yalnız ustalıq deyil, həm də daxili məchulluqdur". Bunun üçün Hamleti oynayan Innokenti Smoktunovskiyə minnətdarlığını da gizlətmir.

Bu filmə Vertinskaya beynəlxalq səviyyədə tanınıb. Venesiya kinofestivalında birinci mükafata layiq görüldü. Tənqidçilər Ofeliya obrazını aktrisanın yaradıcılığında yüksək zirvə adlandırdılar.

Ardınca "Hərb və sülh"də Liya Bolkonski, "Anna Karenina"da Kit Şerbatskoy kimi rollarından sonra "Sevgililər" melodramında çəkilməsi aktrisanın imkanlarını qoydu ortaya.

"Master və Marqarita" filmindəki mistik Marqarita roluna İrina Alfyorova, Anna Samoxina, Vera Sotnikova, Yelena Mayorova kimi aktrisalar sınağa gəlmişdi. Rejissorun seçimi Anastasiya Vertinskaya oldu. Sima-



çox gənc yaşlarında daxil olub, sonra onu maneəmiş kimi dəfə etdi, amma qız ondan sonra çıxdığı həyat yoluna geri qayıda bilmədi - darmadağın yaşadı.

Münasibətdə olduğu bütün kişilər yalnız onu unutmaq üçün idi.

İlk illərdə çəkildiyi filmləri uşaqlıq məşğuliyyəti hesab edən aktrisa özünü Ofeliya rolunda kəşf etdiyini deyir. "Qriqori Kozintsevin çəkdiyi "Ham-

sındaki xeyirxahlığa və aristokratizmə görə.

Aktrisa sonralar televiziya aparıcısı kimi fəaliyyət göstərib. Rusiya aktyorları üçün xeyriyyə fondu yaradıb. Sənətdən uzaqlaşdı.

İndi artıq ikiqat nənədir - yeni ulu nənə. Bağ evində oturub, ömrünün qalan illərini oğlu Stepanın övladları və nəvələri ilə keçirir...

Ramilə Qurbanlı

Bu müəllimlər üçün onlayn müsahibələr başlayır

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə mayın 4-20-də keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün növbəti həftə təkrar onlayn müsahibələr təşkil olunacaq.

Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, onlayn müsahibələrin təşkilinə dair qərar ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədardır.

İyulun 6-dan sözügedən kateqoriyaya aid olan namizədlərin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiq etmələri barədə məlumat yerləşdiriləcək. Namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.

Namizədlər müsahibədə iştiraklarını təsdiq etmədikləri halda bu, imtina kimi qəbul ediləcək və onların ötən tədris ilində müddətli əmək müqaviləsi ilə çalışdıqları müəssisədəki dərslər yükü müəllimlərin növbəti işə qəbulu müsabiqəsi zamanı vəkansıya kimi elan olunacaq.

1 iyun tarixi onun doğum günüdür... Avqustun 4-ü isə ölüm günüdür. 65 yaşında dünyasını dəyişən Əməkdar artist Tanilə Əhmərovadan bəhs edirik...

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır... Cənnət xalanın gəlini, diş həkimi Sevda...

O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilmişdi... Deyilənə görə, özü də bu rolunu çox sevirmiş... Və elə bu obrazı ilə də Azərbaycan kinosunda öz imzasını qoydu...

Milli.Az modern.az-a istinadən "Yaddan çıxmış sənətkarlar" layihəsində əməkdar artist Tanilə Əhmərovanın həyat heyakəsini təqdim edir.

Tanilə Əhmərova ad-soyadını eşidən hər kəsə yəqin ki, onun hansı milliyətdən olması maraqlıdır... Çünki azərbaycanlılarda belə ad-

da, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, Sevinc buxtası"nda Leyla kimi yaddaqalan obrazlar oynayıb.

"Tələ", "Təhminə", "Arşın malçı", "Evlənmək istəyirəm", "Əlavə iz", "İliq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Qərribə adam", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlü" (Özbəkistan) filmlərində də müxtəlif rollar oynayıb.

Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunkı gətirməyib...

Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmadı.

Yaddan çıxmış sənətkarlar: Qayınananın evdən qovduğu Sevda - Bir aktrisanın faciəsi



soyad olmur... O, milliyətcə tatar idi...

Tanilə Aisa qızı Əhmərova 1950-ci ildə iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Uşaq yaşlarından təhsil aldığı 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi marağ sonradan onun aktrisalığa aparıb.

Orta təhsilini başa vurduqdan sonra bir müddət 1967-1972-ci illərdə hesablayıcı və dispetçer işləyib.

Amma özü üçün həyat yolu kimi müəyyən etdiyi məqsədinə - aktrisa olmaq istəyinə doğru addımlamaqda davam edib.

Və 1972-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada o dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib.

Tələbə olduğu müddətdə həm də işləyib. 1975-1977-ci illərdə Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb.

Nəhayət 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının aktrisası olub.

O, "Üzeyir ömrü" filmində Üzeyirin anası, "Qayınana" filmində Sev-

O, bəzi filmlərdə çəkildiyi epizodik rollar üçün bütün bacarıq və istedadını nümayiş etdirməkdən çəkinməmişdi. Aktrisa ona verilən hər obrazı seve-seve oynamışdı. Di gəl ki, rejissorların gözü niyə onu tutmurdu, belli deyil...

Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər.

Sənət yoldaşları deyirlər ki, Tanilə Əhmərova daha böyük rollara layiq aktrisa idi... Ömrü boyu kinoya çəkiləcəyini gözləyən sənətkar 1990-cı illərdən sonra xəyal qırıqlığına uğramışdı...

Bu da onun kinodan küsməsinə nəticələnmişdi.

O, sonuncu dəfə 1993-cü ildə "Təhminə" filmində epizodik rol çəkilməmişdi...

Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir etmişdi. Maddi və mənəvi sınıqlar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşməyib, əziyyət çəkib.

90-cı illərin ortalarından ömrünün sonlarınaqədər sənət aləmindən təcrid olub... Ona əməkdar artist adını da çox gec vermişdilər...

2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı. Hələ o zaman 147 manat pensiya aldığı deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etdiyini bildirirdi.

2015-ci ilin yanvarında o, ikinci dəfə insult keçirmişdi... Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriye bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmamışdı...

Onun özü isə harasa şikayət etməyi xoşlamırdı, hətta xəstəliyini belə gizlətməmişdi... Bəzi həmkarları fəxri ad, ev, təqaüd, pul mükafatları istəyəndə, o, öz haqqını tələb etmədi...

Heç kimə yalvarmadı, xahiş etmədi...

Onu heç yere çağırırdılar, təd-

birlərə dəvət etmirdilər. Özünə qarşı biganəlik onu hamıdan üz döndərməyə məcbur etmişdi. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlamışdı. Mətbuatda müsahibə vermədi... Ölüm gününə qədər heç kimlə görüşmək istəmədi...

Tanilə Əhmərova ilə birlikdə "Qayınana" filmində oynamış Xalq artisti İlham Namiq Kamal:

"Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib"...

Tanilə Əhmərova iki dəfə ailə qurmuşdu... İlk evliliyindən bir qızı doğulub, nəvəsi də var...

İkinci dəfə 1997-ci ilə Vahid Yusifov adlı şəxsə erə getmişdi... Amma bu nikahdan övladı doğulmayıb.

Aktrisanın səhhətindəki problemlər 2011-ci ildə başlamışdı. Əvvəlcə əsəbləri pozulur, sonra başqa xəstəliklər tapır və sonrakı 4 ildə yataq xəstəsi olur... Sənət yoldaşlarının dediyinə görə, həmin dövrdə qızı ilə münasibətləri də pozulmuş... Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı imiş...

Ömrünün son illərində heç kimlə danışmaq, heç kimi görmək istəmirmiş. İstəmirmiş ki, onu yataq xəstəsi kimi görsünlər. Bədəni şişsə də, ağrı-acıdan əziyyət çəksə də, həyat yoldaşının təkidlərinə baxmayaraq, heç həkimə də getməmiş...

Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci il tarixində Bakıda vəfat edib.

Onu Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər...

Tanilə Əhmərova sənətdən də, həyatdan küskün getdi...



Azərbaycan Kinematografçılar İttifaqından Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz

Azərbaycan Respublikası Kinematografçılar İttifaqının idarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Azərbaycan Respublikası Kinematografçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə açıqlamasında bildirib ki, "2020-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cəryan edir və bütövlükdə bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Bu üzdeyən filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovidde, Torontoda, San-Sebastiyanda, Anqulemdə, Pusan və Lionda nümayişə nəzərdə tutulur. Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissinin artırmaq niyyətlərini heç də gizlətmək istəməyirlər".

"Bu baxımdan Respublika Kinematografçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəlxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq idarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kan Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmununda göndərmişik. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik", - deyər Əli Vəliyev bildirib.

Bəhram Bağırzadənin səhhəti ilə bağlı məlumat

"Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur".

Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: "Onun səhhətində müsbət dinamika davam edir".

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkiylə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar? – Metodun sirri



Körpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yaqin ki, bilirsiniz.

Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir. Eləcə də dənizə gedə bilməyənlər duz dağı, mağarası, xüsusi kurtortlarda duz otaqlarında nəfəsalma terapiyası keçə bilər. "Unikal" medicina.az-a istinadən bildirir ki, duzun uşağa təsiri hələ yüz illər əvvəl, dəniz olmayan bölgələrdə də insanlara məlum idi. Bəs o zaman insanlar nə edirdilər. O zamanlar duz defisit idi, çox baha satılırdı, karvanlarla uzaq ellərdən gətirilirdi.

XIII əsrdə tibbi kitablar müəllifi Aldobrandino Siena uşaqların bədənini duzla ovmağı məsləhət görürdü.

Bu metoda qədim rus, Ukrayna, Sibir xalqları da əməl edirdi.

Uşağın bədənini duzla masaj edib, duzla ovurdular. Bədən elə bir nahiyəsi qalmırdı ki, ora duz dəyməsin.

Sonra uşağı isti bələyib, bir neçə saat belə saxlayırdılar.

Uşağın bu prosedurdan nə qədər əziyyət çəkməsi məlum deyil, amma dərinin duza dözməsi onun üçün çətin olardı. Uşaq təbii ki, duzun yandırmasına görə qışqırır, ağlayırdı. Lakin valideynlər buna fikir vermirdilər. Çünki onlara boqatır kimi güclü bədənlə, immunitetli uşaq lazım idi və dözməlidir.

Zəngin ailələr isə duzu dəriyə çəkmir, uşağı elə duz topasının içində tam örtürdülər.

Belə müalicəvi profilaktik tədbirdən sonra uşağın sağlam olacağına inanırdılar.

Zəif doğulmuş, xəstə uşaqları da ayağa qaldırmaq üçün bu metod məsləhət görülürdü.

Əslində bu metodu düzgün bilmədən etmək və aşırı istifadə etmək faydadan çox zərər verə bilər. Həm də indi orta əsrlər deyil. Uşağı sadəcə dənizə, duz mağarasına apara bilərsiniz. Amma arada təbii dəniz duzu ilə (apteklərdə satılır) uşaq bədənini yumaq, vanna və masaj etmək faydalı ola bilər.

Buna 1 yaşından başlamaq olar.

Pnevmoniya olanlar tam sağalmaq üçün bunları yesinlər - MƏSLƏHƏT

Son zamanlar daha adını daha çox eşitməyə başladığımız pnevmoniyadan sağalan xəstələr qəbul etdikləri qidalar ilə immun sistemlərini daha da möhkəmləndirməlidirlər. Bəs bu qidalara nə aiddir?



"Unikal" medicina.az-a istinadən bildirir ki, rusiyalı kardioloq və terapevt Svetlana Zubailova orqanizmin güclənməsi üçün gündəlik zülal qəbulu, eləcə də vitamin və mineralların şərt olduğunu deyir. Xəstəlikdən sonra balıq xüsusi ilə çox faydalıdır.

Dəniz məhsulları endokrin sistemin sağlamlığı üçün vacib olan yodla zəngindir. Dəniz məhsullarında olan protein asanlıqla sovrulur və tərkiblərində təhlükəli yağlar yoxdur. Balıq A və E vitamininin, eləcə də omega-3-ün mənbəyidir.

Bundan əlavə həkim xəstəlikdən sağalanlara rasionlarına yağsız qırmızı ətə də əlavə etməyi məsləhət görüb. Ancaq ətə qızartmaq və kəskin ədviyyatlardan istifadə məsləhət deyil. Çünki antibiotiklərin qəbulundan sonra mədə-bağırsağ traktına öz işini normallaşdırmaq üçün bir müddət lazımdır. Acı və yağlı qida isə əlavə qıcıqlanmaya səbəb ola bilər.

Zubailova sağlam mədə-bağırsağ üçün tərəvəz şorbalarının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Rasionu göyərti, meyvələrlə zənginləşdirmək lazımdır.

İşki qismində isə su ilə yanaşı, müxtəlif kompotlar, kişeldən faydalanmaq olar.

Xəbər verdiyimiz kimi, ötən həftə koronavirusa yoluxmuş hamilə qadının vəziyyəti ağırlaşdıqından onun bətnindəki körpə 27 həftəlik keyseriyyə ilə götürülmüş, həm ana, həm də körpə süni tənəffüs cihazına bağlanmışdı.

"Unikal" medicina.az-a istinadən bildirir ki, təəssüf ki, həmin gənc qadın vəfat edib.

10 günlük yarımçıq doğulmuş körpə isə küvezdə, süni tənəffüs aparatındadır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın üzvü Aygün Rüstəmханlı bu ürkədağla-

anasız qalmasıdır. Bir qıza anadan yaxın Könül dostu yox ikən, o qız anasız qaldı...

"Ana bacım olsun" deyən, arzulayan bu qızciğaz hardan bilsin ki, xəstəlik qismində bir düşmən gələcək, adı koronavirus olacaq.

Bacısını ana bətnində cəmi 27 həftə böyüdə biləcək anası...

Hardan bilsin ki, anasının həyatının sonu olacaq o virus.

Bu döyüşdə düşmən qalib olmaz deyib, inanmaq istədik... Hər birimiz ...

Inanmaq istədim ki, bəlkə Tibbin olan imkanlarla, gücünün qadır olmadığı halda

Ana - övlad bağının qüdrətinin şahidi olacağıq.

Inanmaq istədim ki, bu tarixçə

qaldı.

10 günlük bir körpə dünyaya gəlişinə peşman ikən, Könül bağı yox ikən, nə qədər dirənəcək bəlli deyil...

Bütün bu ağır, faciəvi günlər ATU -TCK - nın fiziki yükəndən qat -qat cətin olan, mənəvi yükəndən tükənməkdə olan həkimlərinin, tibb heyətinin gözləri önündə baş verərkən, yenidən aprel döyüşlərindəki düşüncələrlə ürək ağrısı yaşayıram...

Yenidən bir müharibə dönəmi yaşayıyıq... İnanın.

Bu tarixçəyə biganə qalmayın... Bu tarixçəyə bənzər neçə tarixçə, həkimlərin tibb işçilərinin həyatının parçasına çevrildi, dər-di oldu, açısı-ağrısı oldu... Bun-

Koronavirusa yoluxduğundan körpəsi bətnindən götürülmüş qadın vəfat etdi

yan hadisə barədə hissələrini qələmə alıb:

Aygün Rüstəmханlı və həmin körpə

"Bu gün ATU -Tədris - Cərrahiyyə klinikasında koronavirusdan itirdiyimiz hər xəstə, onu yaxından tanıyan, tanıyıya, burda bu ağır dövəndə çalışan hər bir tibb işçisinə yaxını imiş kimi acı verir.

Hər bir insanın həyatında itkilər olub. Tanıdığın, doğma saydığın insanların ölüm xəbərini eşitdiyən anlar olub... Acı yaşadığı anlar...

Kimisi qan bir yaxınını, kimisi ruh bir yaxınını itirib. O itkinin qəlbine vurduğu ağrı - acı elə dərin izlər acı ki, uzun zaman adını dilinə gətirdikcə köksündə olan sancı, özündən ixtiyarsız dilindən ah - nalə olaraq səslənib...

O hisləri mənə yaşadan, xatirəmdə iz buraxan ən faciəvi əməimin həyat yoldaşı, əziz dostum, insanlığında kimsənin zərre qüsür tapmadığı, sanki Allahın bu dünyadan qorumaq üçün öz dər-gahına aldığı Könülün avtomobil qəzasında ölüm xəbərini eşitməmiş olmuşdu.

Digəri isə olmuş o qədər döyüşlərə rəğmən, Aprel döyüşləri idi...

Məhs o döyüşlərdə olan itkiləri cox faciəvi şəkildə yaşamışdım. Sanki, hər biri mənə bir Könül olmuşdu ...

O zamanlar icimdən, birisi illərlə onlara oxşama desin ki, hər kəsi ağlatsın, hec bir zaman unudulmasınlar istəyi kecirirdi.

O zamanlar təskinlik verənlərin, böyükklərin sözləri indi də qulağımda səslənir:

"Allahın məsləhətidir, daha bəter günlərdən Allah qorusun"; "Çox ah-nalə günahdır".

Bu gün yenidən o günlərdən bənzərini yaşayıram...

Bu gün yenə bir, "aprel döyüşünün acısını" qəlbimin içini dəlik-dəşik edən ağrıyla duyuram...

Bu gün yenə bir itki mənə "Könül acısı" yaşadır ...

Bu gün ağladığım acıdığı m səbəb, 5 yaşında qızın anasının virus düşməsinə yenik düşməsi,



fərqli olacaq.

Əslində, ruhdan ruha toxunuş var; inan dedim 10 gün ərzində özümə...

Düz 10 gün əvvəl doğuldu 5 yaşında qızın bacısı.

Düz 10 gün əvvəl başladı 5 yaşında qızın anasının həyat uğrunda mübarizəsi. Hər saatda son saatdır deyib, çabaladı reanimasiya şöbəsinin həkimləri və komandası, əllərini çəkmədi, midlərini üzmədi, dinclik tapmadı.

Yaşamamı saatlar çəkər dedikcə, mümkünsüz dediyimiz həyatı 10 gün cihaza bağlı davam edən bu balaca körpə nəyin cəbasındaydı?!

Öz həyatınınmı? - deyil...

Bu balaca körpə, döyünməkdə davam edən köksündəki ruhıyla, anasına yaşamaq gücü vermək cəbasındaydı.

Sanki böyük bacısına, özündən cox anasını geri qaytarmağa köklənmiş bir vəfa borcu vardı.

Sanki ana da yenice doğulmuş balaca körpəsini, döyünən üreyinin ruhsal bağıyla yaşatmaq üçün dirənirdi...

5 yaşındakı qızına verdiyi vədi vardı; öz yaşamasıyla körpəsini həyata qaytarmaq cəbasındaydı...

Amma olmadı!

Bir gənc ana dünyasını dəyişdi, bu gün...

5 yaşında bir qızciğaz anasız

dan kim usanmaz, kim?!

Buna kimin ürəyi yanmaz ki?! Azərbaycanımızın bizim üçün canı, onun sağlığı əhəmiyyətli olan hər bir vətəndaşı, özünü qoruyun ...

Bu tarixçənin bənzəri sizlərdən də birinin olmaması üçün özünü qoruyun...

İnanın ki, sətirlər gözlərimin önündə dumanlanmış, fikirlər darmadağındı ... İnanın ki, 5 yaşında qızın Könül dostunun anasının itkisi doğmamız kimi acı verir...

İnanın ki, hələ ki yaşayan, ağır körpəsinə baxdıqca üreyimiz parçalanır...

İnanın ki, yetəri gəder savadlı, bacarıqlı, humanist həkimlərimiz var ki, savad və bacarıqları ilə qarşı çıxma bilmədikləri bu ağır xəstəlikdən itirilən, tanımadıqları insanlar üçün "Allah rəhmət etsin" deyib kecmir;

ürək yanğısı yaşayırlar... Bunun şahidiyəm... Hər itirilən xəstənin yaxın ailə üzvünə cevrilirlər ...

Bu doğmalaşan yadıqlar xatirə özünü ögey olmayın... Özünü qoruyun.

Umu - küsü zamanı deyil, inanın cox cətinidir.

"Daha bəter günlərdən Allah qorusun" deməkdən başqa əldən gələnlə nə var, bilmirəm artıq ...

5 itkin arasında - Azərbaycan kubokunun finalçısı



Rusiyada gözəndən itən 5 futbolçunun siyahısı açıqlanıb.

"Unikal" qəzetinin məlumatına görə, "Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylov da "beşlik"də yer alıb.

Azərbaycan Premyer Liqasının бүрүnc mükafatçısı və kubokun finalçısı vətəninə qeybətə çəkilib. Rusiyalı həmkarlarımız uzun müddətdir onu axtarırlar: "Rusiya futbolunun ən böyük istedadlarından birinin indi yalnız 37 yaş ol-

caqdı. O, evdəki mundialda da oynaya bilərdi. Amma sonuz zədələr karyerasını bitirməyə vadar etdi. "Lokomotiv"-dən sonra yeddi il Portuqaliyada çıxış edən futbolçu daha çox zədəli oldu, nəinki oynadı. Onun son klubu Moskva "Ararat"ı idi. 2002-ci ildə "Arsenal"a keçməsinə DÇ-dəki uğursuz çıxışı səbəb olan futbolçu karyerasını üzücü şəkildə başa vurub.

Rusiyalı jurnalistlər Maratın mətbuatla daim soyuq ol-

duğunu və onun haqda hələ 8 il öncə yayılan məlumatları da yada salıb: "Marat heç vaxt jurnalistlərlə ünsiyyətdə yaxın olmayıb, karyerasını bitirəndən sonra isə ümumiyyətlə itib. Onun ətrafında həmişə sirli hadisələr, əsətlər olub. Məsələn, hələ 2012-ci ildə Vasili Utkin yazırdı: "Belə məlumat var ki, Marat Rusiyada quldurlara pul borcludur. Bu üzəndən bura gəlmir. Siz deyən, quldurlardan tez-tez borc alırsınız". Maratı Rusiyada quldurlarla heç kim görməyib. O, karyerasını 2017-ci ildə səssiz başa vurdu və sadəcə yoxa çıxdı. Agenti Paulo Barbosa deyir ki, İzmaylov dostları ilə hələ də məmnuniyyətlə futbol oynayır, amma əlavə məlumat yoxdur. Ötən il "sport-ekspres" öz mənbələrinə əsasən yazırdı ki, Marat iki şəhərdə - Lissabon və Dubayda yaşayır. Ümumiyyətlə, onunla bağlı suallar həmişə cavablardan çox olub".

Qeyd edək ki, İzmaylov Azərbaycanda 2013/14 mövsümündə oynayıb.

"Fənbərxça" - "Göztəpə" qarşılaşması - Super Liqanın 30-cu turunda

Türkiyə Super Liqasında 30-cu turu davam edir.

"Unikal" qəzeti xəbər verir ki, ilk oyun günündə "Denizlispor" öz meydanında "Qaziantep"i qəbul edib.

Turun ikinci oyun günündə "Başakşəhər" səfərdə "Antalyaspor"un qonağı olacaq. "Fənbərxça" isə İzmirin "Göztəpə" klubunu qəbul edəcək.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Burada "Qalatasaray" turnir cədvəlinin ikincisi "Trabzonspor"la münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqası, 30-cu tur

4 iyul

19:30 Ankaragücü - Alanyaspor
19:30 Yeni Malatyaspor - Gençlerbirliyi
22:00 Antalyaspor - Başakşəhər
22:00 Fənbərxça - Göztəpə

5 iyul

19:30 Kasımpaşa - Sivasspor
22:00 Qalatasaray - Trabzonspor
22:00 Konyaspor - Rizespor

6 iyul

22:00 Kayserispor - Beşiktaş

Ronaldunun ulduz futbolçu olmasında Roy Kinin rolu

Hazırda İtaliyanın "Yuve-tus" klubunda çıxış edən Kriştianu Ronaldunun ulduz futbolçuya çevrilməsində Azərbaycan milli-sində baş postuna namizəd olan Roy Kinin də rolu olub.

"Unikal" qəzeti xəbər verir ki, bu barədə İngiltərə "Mançester Yunayted"-inin sabiq futbolçusu Erik Cemba-Cemba "BettingApps" nəşrinə açıqlama verib.

39 yaşlı sabiq yarımmüdafiəçi Roy Kinin Ronalduya məsləhətlər verdiyini xatırladı: "Birmənali deyə bilərəm ki, Kin Ronaldunun məşqçisi və meydana çətinlik çəkdiyini söyləyib. Çünki o, Ronaldunun daha yaxşı oynamasını



istəyirdi. Kin onun daha yaxşı ola biləcəyini və hazırkı səviyyəyə çatacağını anlıyırdı. Belə kapitanın Ronalduya hirs-lənməsi onun uzun müddət sabit çıxış etməsinə kömək etdi".

Kamerunlu oyunçu Kinin braziliyalı komanda yoldaşı Klebersonla dialoqundan da

danışib. Cemba-Cemba braziliyalı oyunçunun matçların birində yerə yıxıldığını söyləyib:

"Kin ona doğru getdi. Kleberson bədən dili ilə oynamaq istəmədiyini göstərirdi. Paltar-dəyişmə otağına getdik. Roy ona qışqırdı. Dedi: "Oynamaq və hər şeyi etmək lazımdır. Niyə oynamaq istəmərsən? Dünya çempionatını yeni qazanmışsınız. Nə baş verdi? Daha yaxşı oynamaq lazımdır?". Bu, Kleberson üçün qorxunc idi. Həmişə gülümsəyirdi, Roy Kin ona tərəf gəndə də gülürdü. Bu isə Kini daha da qəzəbləndirirdi".

Qeyd edək ki, AFFA daha əvvəl Roy Kinlə danışmalar aparıldığını təsdiqləyib.

"Napoli"də ciddi itki

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində "Atalanta"ya 0:2 hesabıyla məğlub olan "Napoli" ciddi itki ilə üzləşib.

"Unikal" qəzeti xəbər verir ki, Neapol klubunun qapıçısı David Ospina ciddi zədə alıb. Oyunun 30-cu dəqiqəsində başından zədə alan qapıçı, görüşü davam etdirə bilməyib və meydanı xərəkətdə tərk edib. Onu komandanın digər qapıçısı Aleks Meret əvəzləyib.

Ospinanın A Seriyasının növbəti turunda keçiriləcək "Roma" ilə oyunda iştirakı şübhə altındadır.

"Napoli" - "Roma" görüşü iyulun 5-də keçiriləcək.

Messi fikrini dəyişdi: "Barselona"dən ayrılmaq istəyir!

"Barselona"nın hücumçusu Lionel Messi komandadan ayrılmaq istəyir.

"Unikal" qəzeti "Cadena SER"-ə istinadən xəbər verir ki, argentinli futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandıraraq, futbolçunun yaxınlarına "Barselona"dən ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.

Messinin "Barselona" ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Geryenin baş tutmayan Polşa arzusu

"Qarabağ"ın yenidən transfer etdiyi Donald Gerye "Neftçi"dən ayrıldıqdan sonra Polşada çıxış etmək istəyib.

"Unikal" qəzeti "Transfery.info" saytına istinadən xəbər verir ki, haillili futbolçu, Polşanın "Legiya" (Varşava) və "Wisla" (Krakov) klublarında oynamaq niyyətində olub. Lakin hər iki klub Gerye maraqlı göstərmədiyini üçün o, yenidən Ağdam təmsilçisinə qayıdıb və bir illik müqavilə bağlayıb.

Gerye əvvəllər də Polşada çıxış edib. 2013-2016-cı illərdə "Wisla"nın formasını geyinən 31 yaşlı futbolçu, 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. Gerye 2019-cu ilin yayında "Neftçi" keçib və mayın sonunda paytaxt klubundan ayrılıb.

Leroy Sane rəsmən "Bavariya"da

Almaniya çempionu "Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" qəzeti xəbər verir ki, Bundesliqa nəhəngi İngiltərənin "Mançester Siti" klubunun və Almaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Leroy Saneni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Bavariya" bu transfere görə "Mançester Siti"yə 55 milyon funt-sterlinq məbləğində təminat ödəyəcək. Futbolçu özünü isə yeni klubunda ilinə 20 milyon funt-sterlinq qazanacaq.

Bu transfere baxmayaraq, Sane avqustda bərpa olunacaq UEFA Çempionlar Liqasının oyunlarında "Bavariya"ya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Şalke"nin yetirməsi olan Sane, 2016-cı ildən "Mançester Siti"nin uğurları üçün çalışırdı.

Emeri İtaliya klubunu çalışdırıb bilər

Son klubu "Arsenal" olan Unay Emeri İtaliyada işləyib bilər.

"Unikal" qəzeti xəbər verir ki, "Fiorentina" klubu 48 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyasında 14-cü sırada yer alan "Fiorentina" baş məşqçisi Cüzepepe Yakini ilə yollarını ayıraraq, bu postu Emerni gətirməyi planlaşdırır.

Baş məşqçi karyerası ərzində Moskva "Spartak"ı, "Sevilya", "Valensiya", PSJ və "Arsenal" kimi klubları çalışdıran Emeri, 2019-cu ilin noyabrından işsizdir.

Nura Suri telekanalları ittiham etdi

Tanınmış müğənni Nura Suri efir qadağası ilə üzləşib. 16 ildir ki, müxtəlif kanallarda fərqli səbəblərdən efir qadağası ilə qarşılaşdığını deyən müğənni artıq susmayacağını deyib, mövcud problemlərin həllini istəyib.

Müğənni vətəndaş mövqeyindən çıxış edərək problemlərdən gileyəndiyini deyib: "İnanmıram ki, eyni vaxtda mənəmlə sənətə gələn dostlarım mənə qədər efir qadağası ilə üzləşsintlər. Hər zaman efir mədəniyyətinə, danışıqıma, işlədiyim ifadələrə diqqət etmişəm, efirdən istifadə edib heç kimi təhqir etməmişəm. Efir mədəniyyətimə heç kim heç nə deyə bilməz.

Canlı efirlərdə belə bu qaydalar əməl etmişəm. Nə vaxta qədər biz susmalıyıq və danışmamalıyıq? Efir mədəniyyəti olmayan, daim qalmağın içində, danışıqını bilməyən, kimlərsə təhqir edənləri efirə dəvət etməzlər. Bilirəm ki, mənə efir qadağası bu səbəblərdən qoyulmayıb. Hər halda başqa səbəblər var. Hansısa telekanal rəhbərinin məşuqəsi mənə qışqanıb, 8 il orada qadağada olmuşam. ATV telekanalında bir verilişə çağırılmışdım. Bildirdim ki, mən müğənniyəm, ekspert kimi iştirak etmək istəmirəm.

Müğənniyəmsə, mahnı təqdim etmək istəyirəm. ATV telekanalının keçmiş rəhbəri ilə bu məsələ də böyük qalmağala səbəb olmuşdu. Efirlərdə rüşvət-xorluq baş alıb gedir. İctimai Televiziya kanalı tərəfindən zaman-zaman bütün tədbirlərə dəvət almışam, onlarla hər hansı problemin olmayıb. Bütün bunlara baxmayaraq, İTV-nin rəhbəri İsmayıl Ömerov gedəndən sonra da problemlər olub. Düzdür, iş-



mayıl Ömerovun yerinə təyin olunan Cəmil müəllimi yaxından tanımamışam. Amma kanalı özü tək idarə etmirdi. AzTV-nin keçmiş işçisi Nadir Axundov - hansı ki, bir çox müğənnini bu kanala çıxmağa qadağa qoymuşdu, onun sözü keçirdi- vəzifəli şəxsin qohumu olduğu üçün heç kim ona söz deyə bilmirdi".

Müğənni efirlərin şəxsi münasibət və rüşvət üzərində qurulduğunu deyib: "Bu gün sənətdə və müğənni olmaq çox çətindir. Efirlər və bir çox aparıcılar verilişlərini rüşvət üzrə qurublar. Bəlkə də rüşvət deyil. Amma mən buna rüşvət deyirəm. Müğənnilər efirə çıxmaq üçün kanala rəsmi olaraq pul köçürürlər. Sənəti

olan müğənnilər kənar qalır, pulu olan müğənnilər efirlərdə "at oynadırlar". Bunu araşdırma da bilərsiniz. Hansısa kanalın bir verilişinə çıxan müğənni ora aylıq pul ödəyir və ay ərzində 3-4 verilişə çıxır. Verilişin mövzusu və qonağına kimi özləri təyin edirlər. Mən efirə pul verib çıxmaq istəmirəm. Ona görə də efirlərimiz bu gündədir. Heç kime sirm deyil ki, Xəzər TV hər zaman efirə bayağı müğənniləri və musiqiçiləri çıxarıb. Murad Dadaşov gələndən sonra orada müəyyən dəyişikliklər hiss olunur. Bu gün ən peşəkar çalışan İctimai Televiziyadır. Hər bir mövzu seçimində doğru-düzgün mövqe sərgiləyirlər.

AzTV-nin rəhbərliyi dəyişəndə çox sevinmişdim. Orada gənc və peşəkar kadrlara ümidim sonsuz idi. Amma əfsuslar olsun ki, belə deyil. Həmin kanalda çalışan adını çəkmək istəmədiyim bir xanım öz şəxsi münasibətləri üzərindən iş görür. Nadir Axundovu əvəz edən bir şəxsdir. Televiziyanın təbliğatı insanları doğru-düzgün məlumatlandırmaqdır. Artıq insanların televiziyada deyilən heç bir şeyə inamı qalmayıb. Çünki o qədər bayağılıq nümayiş olunurdu ki...

Elə bil bazar idi, gələn-gedən pul verib çıxırdı efirə... Mən anlayıram telekanal dolanmalıdır. Amma gün ərzində siz telekanallar reklamlardan pulunuzu

qazanırsınız. Heç olmaya, reklamlardan pul qazanan verilişlər bayağı insanları efirə pul müqabilində çıxarmasınlar. Telekanalların səviyyəsini artırmaq üçün bunu etməsinlər. Reklam bir tərəfdən, reklamlı müğənnilər də digər tərəfdən, hamı pul dalınca qaçır, nə olub axır?".

Nura Suri ölkə başçısının da telekanallarda baş verənlərlə bağlı irad bildirdiyini xatırladı: "Bütün telekanallarda efir qadağası ilə problemlər yaşamışam. Telekanallarda çalışan bəzi aparıcıların rəhbərliklə çox sıx münasibətləri var. Ya gerek o aparıcılara qiymətli hədiyyələr-filan bəxş edəsən ki, sənə bərəndə gözəl sujet hazırlamaq üçün rəhbərliklə razılığa gəlsintlər, ya da sənə başqa bir müğənninin əli ilə vuracaqlar. Efir siyasəti şəxsi münasibətlər üzərində qurulub. Bu, nə vaxtadək davam edəcək?"

Ölkə başçısı tərəfindən kanalların rəhbərliyində müəyyən dəyişikliklər oldu. Çünki o da efirlərin nə durumda olduğunu fərqləndirirdi. Amma yenə də bəzi kanallarda köhnə üsulla çalışan şəxslər qalıb. Onlar əvvəlki siyasətlərini davam etdirirlər. Ölkə başçısı da qeyd etmişdi ki, efirdə baş verənlər bərəndə hər şeyi mənə məruzə etmirlər, saytlar və sosial şəbəkələr vasitəsilə bir çox problemlərdən xəbərdar oluram. Kifayət sayda dövlət tədbirlərində təmənnaş iştirak etmişəm və hər zaman dövlətin yanında olmuşam. Bu gün də dövlətin yanındayam. Amma mövcud problemləri işıqlandırmaq və demək borcumdur. Demokratik ölkənin vətəndaşı yamsa, problemləri açıqlamaqda bir vətəndaş borcumu yerinə yetirirəm".

Manana həyat yoldaşından danışdı: "Ayrıyıq..."



Əməkdar artist Manana Caparidze biznesmen həyat yoldaşı Georgi Qabelavedən ayrılıqda danışdı.

"Unikal" xəbər verir ki, o, bu haqda 5/5 verilişində danışdı. Manana pandemiya dövründə sərhədlər bağlı olduğuna görə ailəsindən uzaq düşdüyünü açıqlayıb: "Övladlarım və həyat yoldaşımdan dörd aydır ayrıyıq. Gecə-gündüz skayp vasitəsilə danışırıq. Biz sonuncu dəfə həyat yoldaşımla martın 14-də bir yerdə idik. Georginin anasının ad günü idi.

Ailəm artıq getmişdi. Mən də verilişdən çıxıb ora getməli idim. Çamadanlar maşında idi. Sərhədə getdim və Qırmızı Körpüdə geri qayıtdım. Qayda hamı üçündür. Mənə orada dedilər ki, üzr istəyirik, giriş-çixış yoxdur. Anamla geri qayıtdıq. Bunu ilk dəfədir danışırıq. Buna görə ağlımıram. Güc birlikdədir.

Əslində, çətinliklər əvvəl də olub. Şükür ki, həyat yoldaşım və əzizlərim ordadır. Uşaqlarım tək deyil. Biz onlara, onlar da bizə dəstək olurlar".

Qeyd edək ki, Manana Caparidze ilə Georgi Qabelavenin bir oğlu, bir qızı var.

Aygünün qızı şərab içir, futbolçu qəlyan çəkir

Xalq artisti Aygün Kazımova qızı İlqarə Kazımova futbolçu Eriko Konstantino Silva ilə görüntülənib.

"Unikal" xəbər verir ki, İlqarə "Səbail" klubunun braziliyalı mərkəz müdafiəçisi Eriko Konstantino Silva ilə görüntülərini İnstagramda hekayə bölümündə paylaşdı.

İlqarə Kazımova şərab içib, futbolçu isə qəlyan çəkib.



Səidə Sultan problemlə üzləşib: "Dilənçilik edəməm, amma..."

Müğənni Səidə Sultan İnstagramda canlı yayımda qarşılaşdığı problemlərdən söz açıb.

"Unikal" xəbər verir ki, Səidə Sultan bankdan götürdüyü pulu ödəyə bilmədiyini deyib: "Bankdan pul götürmüşdüm, ödəyə bilmirəm. Hər ay 530 manat kredit ödəməliyəm. Bankdan deyirlər ki, kreditini bağla. Dilənçilik edəməm, amma bir daha bankdan pul götürməmə".